

◆ Azərbaycan Prezidenti İlham Əliyevin Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri

DOST
DAYANIQLI VƏ OPERATİV
SOSIAL TƏMİNAT AGENTLİYİ

Regionların hərtərəfli inkişafı dövlətin əsas prioritetidir

Azərbaycan Prezidenti İlham Əliyev Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfər edib.

Qazax rayonuna səfəri zamanı dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Qazax rayonunda yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib, Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyasının qərniyon kompleksində və Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.

Bundan başqa, Prezident İlham Əliyev Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində, rayonda "Venzana" Mebel Fabrikinin, Bakı-Qazax-Gürcüstan ilə

dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.

Dövlət başçısı Şəmkir rayonuna səfəri zamanı Məhəmməd Füzuli adına Təbiət və Humanitar Fənlər Təmayüllü Tam Orta Məktəb-Liseyin yeni binasının açılışında iştirak edib.

Ölkə rəhbəri Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının və rayonda

Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində inşa olunan Sərkər Kənd Uşaq Musiqi Məktəbinin yeni binasının açılışında iştirak edib.

Prezident İlham Əliyev Bərdə rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib.

Prezident İlham Əliyev Bərdə rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib.

Prezident İlham Əliyev Bərdə rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib.

Prezident İlham Əliyev Bərdə rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib.



İlham Əliyev xalqımızın qurucu və sülhsevər olduğunu dünyaya göstərir

Şanlı Zəfərimizin milli qürur nişanəsi

Azərbaycan Prezidenti ordumuzun gücü ilə azad etdiyi torpaqlarımızı öz iqtisadiyyatımızın gücü ilə dirçəldir. Həm də bu torpaqlarda həyata keçirilən tədbirlər, sadəcə, evlərin, infrastruktur obyektlərinin bərpası, yaşamaq üçün minimal şəraitin yaradılması xatirinə aparılır. Azərbaycan Prezidenti azad şəhərlərimizi dünyanın ən gözəl, ən müasir yaşayış məskənləri təmsalında başdan qurub-yaradır. Bu gün keçmiş məcburi köçkünlərimizin yurda dönüb yaşamağa başladıkları Laçın

şəhəri, Ağalı kəndi, Talış kəndi gözəlliyinə, səliqə-səhmanına, infrastruktur imkanlarına görə dünyanın ən müasir yaşayış məntəqələri sırasındadır. Azərbaycan Prezidenti azad yurdlarımızda həyata keçirilən tədbirlərin hər addımını nəzarətində saxlayır. Az qala hər bir daşın-körpücün də yerli-yerində olmasına diqqət yetirir. Çünki bu gün Qarabağda, Şərqi Zəngəzurdə qoyulan hər daş, hər körpik, sadəcə, tikinti elementi deyil, möhtəşəm bir tarixin parçasıdır, simvoludur, rəmzi anlam daşıyır.

Azad yurdlarımızda görülən hər iş, həyata keçirilən hər tədbir dövlətimizin gücünü, qüdrətini, müstəqil həyatında qazandığı zəngin təcrübəni ifadə edir. Bütün bu işlər azad yurdlarımızda qurulan Azərbaycan, Vətənin böyük bir parçasının uzun illərin ayrılığından, möhnətindən sonra yenidən inkişaf axarına qovuşmasıdır. Ona görə də bütün işlərin qüsursuz həyata keçirilməsi, nümunə yaratması əsas şərtdir.

Erməni fitnəkarlığı davam edir

Heç kimə sir deyil ki, Ermənistan həm iqtisadi, həm də hərbi böhran içindədir. Bunun üstünə son illər bu ölkədə yaşanan hakimiyyət böhranı da əlavə etsək, bu ölkənin vəziyyətini təsəvvür etmək o qədər də çətin olmaz. Bütün bunlara baxmayaraq, Qarabağdakı separatçı rejimlə heç bir bağlılığının olmadığını deyən Ermənistanın separatçı rejimi maliyyələşdirməsi, konkret olaraq Qarabağ bütçəsindən pul ayırmasının adı nədir? Əlbəttə ki, Ermənistanın oyunbazlığı və vaxt qazanmaq cəhdi.

Ermənistanın humanitar yardım konvoyunun Laçın yolundan keçib Xankəndiyə getməsinə icazə verməyən Azərbaycan daşımalar üçün Ağdam-Xankəndi yolunu təklik edib. Bu yolun yükdaşımalar üçün beynəlxalq standartlara uyğunlaşdırıl-

masından ötrü sürətlə təmir-bərpa işləri aparılıb. Təbii ki Ermənistanın məqsədi heç də Qarabağa humanitar yardım aparmaq deyil. Buna heç ehtiyac da yoxdur. Məqsəd Azərbaycan oleyhinə təbliğat aparmaq, regionda marağı olan Qərbi dövlətlərini bölgəyə gətirmək, Rusiyani oyundan kənarlaşdırıb "prosesi" dondurmaq, Ermənistanın toparlanması üçün hiymədarları vasitəsi ilə vaxt qazanmaq, eyni zamanda danışıqlar prosesində müstəqil tərəf kimi Qarabağ separatçılarının iştirakını təmin etməkdir. Amma Ermənistan bunu da anlayır ki, öz çirkin niyyətini, "iradə"sini Azərbaycana qəbul etdirə bilməyəcək. Bunun üçün də "humanitar" yardım kampaniyasından maksimum istifadə etməyə çalışır. Bu məqsədlə də erməni ideoloqları "B" planını işə salmağa,

Laçın-Xankəndi yolunda qurulan sərhəd-buraxılış məntəqəsinə mülki şəxslərin yürüşünün təşkili ilə bağlı hazırlığa başlayıblar. Bunun üçün Ermənistan hökuməti mitinqçiləri Laçın postuna gətirəcək avtobuslar da ayırıb hazır vəziyyətə gətirərək, yürüşün keçirilməsi gününü gözləyirlər. Günlərdir ki, erməni mətbuatı ermənilərin keçirəcəyi, qadınların da iştirak edəcəyi bu "dinc aksiyadan" bəhs edir.

Terrorçu Vaqif Xaçaturyanın Laçın nəzarət-buraxılış məntəqəsində saxlanması da ermənilərdə ciddi təşviş yaratıb. Onlar düşünürlər ki, bu gün həbs olunan Vaqif Xaçaturyanırsa, sabah növbə Arak Arutunyanaya və digər separatçılara, əli qana bulamış qatillərə də çatacaq.

Paşinyanın ağ yalanı

Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş soydaşlarımızın legitim narahatlıqları ilə bağlı substantiv dialoqa başlamağı tələb edir

Ermənilər həmişə olduğu kimi, yenə də özləri öz yalanlarını ifşa edir, hər fürsətdə şər-böhənə yağdırmağa adətli olduqlarını sübut edirlər. Əvvəla, ermənilərə çatdırmaq lazımdır ki, təzminat qanunsuz aktın törədilməsinin və itkilərin baş verməsinin etirafı mənasına gəlir ki, bu da "kəndüllü tərketmə" iddiası ilə ziddiyyət təşkil edir. Burada haqlı olaraq sual olunur, əgər soydaşlarımızın kütləvi şəkildə köçü, həqiqətən, kəndüllü olubsa, belə olan halda onlara təzminat niyə təklif edilib? Deməli, Ermənistanın ev-əşiklərindən qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququndan imtina etmələri müqabilində hər hansı formada təzminat almaları barədə iddiaları təmənilə əsassızdır.

Qərbi Azərbaycan İcması zorla qovulma nəticəsində böyük əziyyət çəkmiş soydaşlarımızın Ermənistandakı dədə-baba torpaqlarına qayıtmaq hüquqlarının təmin edilməsi tələblərində qətiyyətlə dayandıqlarını bildiriblər.

"Üzümcülük həmişə üzəğardan sahə olub"

Cəlilabaddlı fermer Xanlar Mirzəyev belə deyir

Fermerin üzüm bağına da baş çökdük. Qızğın iş gedirdi. Qız-gölinlər dirəklərə qaldırılmış tənəklərdən salxımları səliqə ilə dərib səbətlərə qoyurdular. Dolan səbətlər bağın müəyyən edilmiş yerində üst-üstə yığılır, sonra da Bakıdan gələn maşınlarla yüklənirdi. Öyrənirik ki, 8

hektar sahənin hamısı "Prima", "Sentenəl", "Ötən Real", "Aktika", "Redqlob" sortlarından olan süfrə üzümüdür. Sahibkar bir qədr də "Kişmiş" sortundan əkməşdir. Bu üzüm sortları 2005-ci ildə Cəlilabada fransız mütəxəssisləri tərəfindən gətirilib. Torpağı münbit, insanları

oməksəvər olan bu diyarda salınan üzüm bağları bol günəş istiliyi və işığı aldığından xarici mütəxəssislərin gözlədiyi müddətdən tez, yəni 3-cü il barə düşür. Rayonda üzümçülüğün inkişafı ilə bağlı görülən tədbirlər nəticəsində plantasiyalar ildən-ilə genişlənir.

Qərbi Azərbaycan İcması Nikol Paşinyanın növbəti dəfə səsləndirdiyi saxta iddiaları qətiyyətlə pisləyir

Əvvəla, qeyd edilməlidir ki, təzminat qanunsuz aktın törədilməsinin və itkilərin baş verməsinin etirafı mənasına gəlir ki, bu da kəndüllü tərketmə iddiası ilə ziddiyyət təşkil edir. Əgər insanların kütləvi şəkildə köç etməsi, həqiqətən, kəndüllü olubsa, onda onlara niyə təzminat təklif edilib? İkincisi, biz Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququndan imtina etmələri müqabilində hər hansı formada təzminat aldıkları barədə iddianı qəti şəkildə təkzib edirik.

Zorla qovulma nəticəsində böyük əziyyət çəkmiş icma olaraq biz Ermənistandakı dədə-baba torpaqlarımıza qayıtmaq hüququmuzun təmin edilməsi tələbində qətiyyətlə dayanırıq.

Ermənistanın baş nazirinin iddiaları onun həqiqəti təhrif etmək və icmanın qarşı tərəfdən haqsızlıqlara görə məsuliyyətdən yayınmaq üçün növbəti cəhdidir. Ermənistan hökumətinin əsassız iddiaları qovulmuş azərbaycanlıların iztirablarını daha da artırır, sülh və barışıq gedən yolu çətinləşdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri

Regionların hərtərəfli inkişafı

Qazax şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.



Prezident İlham Əliyev Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib



Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax rayonunda yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, bu avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən, həmçinin təbii faktorların təsirindən yarasız vəziyyətdə idi. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.

Uzunluğu 19 kilometr olan Qarapapaq-Çaylı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Qazax rayonu ərazisində üç yaşayış məntəqəsini birləşdirən bu yolun yenidən qurulması nəticəsində 14 mindən çox əhəlinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.

Layihə çərçivəsində yol boyunca torpaq, qazma işləri görüldü. Yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsi isə 6 metrdir.



Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilib.

Yenidənqurma işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanları, siqnal dirəkləri və məsafə göstəriciləri, dayanacaq quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.

Prezident İlham Əliyevə Fərhli avtomobil yolunun əsaslı təmiri layihəsi də təqdim olundu.

Qeyd edildi ki, Qazax rayonunun Qazax-Yuxarı Əskipara avtomobil yolunun 13-cü kilometrliyindən ayrılan Fərhli av-

tomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq görülən yenidənqurma işləri yekunlaşıb.

Uzunluğu 5 kilometr olan yol dördüncü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun Fərhli kəndinə qədər olan hissəsi 3 kilometr, kəndin içərisindən keçən hissəsinin uzunluğu isə 2 kilometrdir. Bu yolun hərəkət hissəsinin orta eni 5,8 metrdir.

Yolun tikintisi həmin kəndlərdə yaşayan əhəlinin mənzil başına tez və rahat çatmasına, həmçinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının bazarlara və digər satış məntəqələrinə vaxtında çatdırılmasına şərait yaradacaq.

"Qazax" Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanışlıq



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verildi.

Ardı 3-cü səh.



Azərbaycan Prezidenti İlham Əliyevin Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri

dövlətin əsas prioritetidir

"Qazax" Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanışlıq



Əvvəli 2-ci sah.

Bildirildi ki, 20,5 hektar ərazini əhatə edən hərbi hissə kompleksinə qarərgah binası, 5 binadan ibarət 146 mənzilli yaşayış kompleksi, yeməcxana, hamam, camaşxana və tibb məntəqəsinə ibarət əsgər yataqxanası, şəxsi heyətin xidmətinin yüksək səviyyədə aparılması üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları daxildir. Bununla yanaşı, kompleksin ərazisində helikopter meydançası, hərbi texnikaların saxlanması üçün avtomobil parkı, avtomobil yuma və yanacaq doldurma məntəqələri, silah, ərzaq və əşya-geyim anbarları, içməli su anbarı, qazanxana binası mövcuddur.

Qeyd edildi ki, kompleksin idman şəhərciyində hərbi qulluqçuların idmanla məşğul olmaları üçün zəruri avadanlıq quraşdırılıb və voleybol meydançası yaradılıb.


İstilik sistemi, daimi su və elektrik enerjisi ilə təmin edilən kompleksdə ehtiyat generatorları quraşdırılıb. Ərazidə əsaslı tikinti-abadlıq işləri aparılıb, 23 min kvadratmetr sahə asfaltlanıb, geniş yaşillıq salınıb, ağaclar əkilib.

Xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdislərinin daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılıb.

Dövlət başçısına həmçinin "Qazax" Əlahiddə Sərhəd Diviziyasının xidməti istifadəsinə verilmiş silah arsenalı, döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri nümayiş etdirildi.



Prezident İlham Əliyev Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, ADA Universitetinin rektoru Hafiz Paşayev dövlətimizin başçısına Qazax Müəllimlər Seminariyasının tarixi və mərkəzdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Qazax Müəllimlər Seminariyasının tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Ümumilikdə 250 azərbaycanlı, o cümlədən Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli Qori Seminariyasını bitiriblər.

1918-ci ildə çar rejiminin dağılmasından sonra Zaqafqaziya Müəllimlər Seminariyası parçalanıb və onun Azərbaycan bölməsinin bazasında Qazax Müəllimlər Seminariyası yaradılıb. Azərbaycan bölməsinin Qoridən Azərbaycana köçürülməsini Firidun bəy Köçərli həyata keçirib. Qazax Müəllimlər Seminariyasının təntənəli açılışı qazaxlı Meşədi İbrahiminin seminariyaya hədiyyə etdiyi evdə 1918-ci il noyabrın 10-da baş tutub.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında göstəriş verib və bu məqsədlə təşkil olunmuş ümumrespublika elmi-praktiki konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Firidun bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.

ADA Universiteti Seminariyanın tarixi binasının və onun maarifçi missiyasının bərpası təşəbbüsü ilə çıxış edib. 2021-ci ilin oktyabrında başlanılan bərpa işlərinə Heydər Əliyev Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası, Amerika Azərbaycan Cəmiyyəti cəlb olunub. Seminariya binasının tarixi əhəmiyyətli obyekt olduğu nəzərə alınaraq, bərpa işləri xüsusi yanaşma ilə aparılıb. Cari il yanvarın 26-da Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində Firidun bəy Köçərlinin 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Qeyd olundu ki, Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. 2022-2023-cü tədris ilindən mərkəzdə təhsillə bağlı iki magistr proqramı həyata keçirilir. Təhsil üzrə menecment, təlim və tədrisin təşkil metodikası üzrə proqramlarda 33 tələbə magistr dərəcəsi almaq üçün tədrisə cəlb olunub və birinci kursu bitirib.

Ardı 4-cü sah.



Azərbaycan Prezidenti İlham Əliyevin Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri

Regionların hərtərəfli inkişafı

Prezident İlham Əliyev Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub

Ardı 3-cü səh.

2023-2024-cü tədris ilindən Qazax Mərkəzində bu ixtisaslarla yanaşı, dövlət idarəetməsi magistr programı tədris olunacaq. Yeni dərslər ilindən bu üç ixtisasa 94 tələbə qəbul edilib. Beləliklə, mərkəzdə ümumilikdə 127 tələbə təhsil alacaq.

Qeyd olundu ki, ADA Universiteti tərəfindən 2022-ci ildən etibarən müəllimlər üçün "Bir müəllimin manifesti" birillik üçmərhələli ixtisasartırma proqramı həyata keçirilir. Proqram çərçivəsində bölgələrdən müsahibə yolu ilə seçilmiş müəllim və direktorlar birinci mərhələdə Qazax Mərkəzində, ikinci mərhələdə ADA Universitetində, üçüncü mərhələdə isə ADA Vaşinqton Mərkəzində tədrisə cəlb olunurlar. Bu proqram vasitəsilə ötən il 38, bu il isə 20 müəllim və məktəb direktoru ixtisasartırmağa cəlb edilib. Proqramın ilk 38 iştirakçısı arasından 4 nəfər seçilərək ADA Universitetinin Qazax Mərkəzində ömürlük olaraq fəaliyyətə başlayıb. Bu proqramın əsas məqsədi seçilmiş təhsil işçilərini gücləndirilmiş ingilis dili dərslərinə cəlb etməkdir, inkişaf etmiş ölkələrin təhsil sistemi ilə yaxından tanış olmaq məqsədilə Amerika məktəbləri ilə əyani təcrübə əlaqəsi yaratmaqdır.

Gələcəkdə ADA Universiteti tərəfindən Qazax Mərkəzində 10-11-ci siniflərin təhsil alacağı müasir tipli Yeni Məktəbin qurulması, bir neçə bakalavr ixtisasının açılması və kollecin təsis edilməsi nəzərdə tutulur.

Hazırda mərkəzdə fəaliyyət göstərən magistr proqramlarının tədrisində ADA Universitetinin müəllim və professor heyəti cəlb olunub. Onlar müəllimlər



mədi olaraq Qazax şəhərinə ezam edilirlər. Bu məqsədlə mərkəzin tədris kompleksində universitet tərəfindən Müəllimlər Evi tikilir. Tikintisi başa çatmaqda olan Müəllimlər Evi ADA Universitetinin mərkəzdə çalışan böl-

gələrdən olan daimi əməkdaşları və ezam edilən müəllim heyəti üçün nəzərdə tutulub.

Məlumat verildi ki, mərkəzin nəzdində elmi-tədqiqat şöbəsinin fəaliyyəti və müxtəlif tipli təhsil və mədəniyyətə yönülmüş beynəlxalq tədbirlərin təşkili planlaşdırılır. Bu fəaliyyət çərçivəsində 1918-1920-ci illərdə nəşr olunmuş "Azərbaycan" qəzetinin ərəb əlifbasından latın qrafikasına transliterasiyası həyata keçirilir.

ADA Qazax Mərkəzinin tədris kompleksinə daxil olan XIX əsrə aid yerli əhəmiyyətli tarixi İsrəfil Ağa hamamının təmirindən sonra onun daxilində Qazax xalçaçılıq məktəbi nümunələrindən ibarət muzeyin və rəsm dərnyəsinin açılması nəzərdə tutulur. Bura həmçinin kiçikhəcmli musiqili ədəbi-mədəni tədbirlərin keçirilməsi üçün ideal məkandır.

Qazaxda "Venzana" Mebel Fabrikinin açılışı olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazaxda "Venzana" Mebel Fabrikinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısına gətirilən işlər barədə məlumat verildi.

Qeyd olundu ki, fabrikinin "Salıqlı" mebel istehsal müəssisəsinin nəzdində yaradılıb. "Salıqlı" müəssisəsi 2000-ci ildən mebel istehsalı və satışı sahəsində fəaliyyət göstərir. İstehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, həm də ixrac edilir. Daxili bazarda mebellər müəssisənin öz mağazalarında və bir çox rayonlarda yerləşən nümayəndəliklərdə istehlakçılara təklif olunur. Müəssisənin illik istehsal gücü 14 min 260 mebel dəstidir. Hazırda müəssisədə 425 nəfər işlə təmin olunub.

Qeyd edildi ki, "Salıqlı" müəssisəsinin istehsal fəaliyyətinin genişləndirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondundan 10 milyon manat güzəştli kredit ayrılıb. Eyni zamanda pandemiya zamanı zərər çəkmiş iqtisadi fəaliyyət sahələrinə dövlətin dəstək proqramı çərçivəsində müəssisəyə 1,4 milyon manat yeni alınan bank kreditinə dövlət zəmanəti verilməklə, kredit faizinin bir hissəsi 3 il müddətinə subsidiyalaşdırılıb.

Ardı 5-ci səh.

Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemləri istismara verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayilov dövlət başçısına layihə çərçivəsində görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, layihə Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı" çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərdə alınmaqla, Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması hesablanıb.

"Qazax şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin icrasına 2019-cu ildə başlanılıb. Qazax şəhəri və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində 12 subartezian quyusu qazılıb və 7,8 kilometr uzunluğunda artezianlararası su xətti çəkilib. Su mənbəyindən Qazax şəhərinə 8,9 kilometr uzunluğunda magistral su kəməri inşa olunub.



Şəhər yaxınlığında hər birinin tutumu 5 min kubmetr olan iki su anbarı tikilib.

Qeyd edildi ki, şəhər ərazisində 119 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi inşa olunub. İnvestisiya hesabına 6900, daxili imkanlar hesabına 1324 ünvan olmaqla, ümumilikdə 8224 ünvan birləşmə verilərək sayğaclar quraşdırılıb. Şəhər ərazisində 83 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 3,8 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Tullantı sularının təmizlənmə zərərsləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikilib.

Şəhər şəbəkəsinin operativ idarə edilməsi və işçilərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə inzibati bina da inşa olunub. Layihənin icrası nəticəsində rayonun Ağköynək və Qarapapaq kəndlərinin şəhərə bitişik hissəsi də su ilə təmin edilib. Bu layihə çərçivəsində yeni yaradılmış su mənbəyi hesabına gələcəkdə həmin kəndlərin digər hissəsinə, eləcə də Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəman kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə layihədən 45 min sakin faydalanacaq.

Prezident İlham Əliyev Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsini bildiren düyməni basdı.

Azərbaycan Prezidenti İlham Əliyevin Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri

dövlətin əsas prioritetidir

Qazaxda "Venzana" Mebel Fabrikinin açılışı olub

Əvvəli 4-cü səh.

Digər dəstək mexanizmi kimi, müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən 2017-ci ildə "Müasir mebel istehsalının qurulması" layihəsi üzrə investisiya təşviqi sənədi verilib. Layihənin icrası çərçivəsində müəssisə tərəfindən 8,4 milyon manat dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal olunub, müəssisə 1,8 milyon manat məbləğində vergi və rüsumlardan azad edilib.

"Saloglu" müəssisəsi dünyanın aparıcı mebel şirkətləri ilə sıx əməkdaşlıq edir, mebel istehsalı sahəsində innovativ həllərin, qabaqcıl texnologiyaların və iş təcrübəsinin Azərbaycana gətirilməsi istiqamətində çalışır və təbii edir.

Bildirildi ki, "Saloglu" mebel istehsalı müəssisəsinin nəzdində yaradılan "Venzana" Mebel Fabrikinin təməli Prezident İlham Əliyevin 2016-cı ildə Qazax rayonuna səfəri çərçivəsində qoyulub. İstehsal sahəsi 18 min kvadratmetr, investisiya dəyəri isə 30 milyon manat olan fabrikinin ərazisində 12 min dəst yataq, 6 min dəst qonaq otağı mebeli istehsal etmək gücündədir.



Müəssisədə istehsal olunan mebellərin daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan, Gürcüstan, Almaniya və digər ölkələrə ixracı nəzərdə tutulur. Fabrikinin işi düşdükdən sonra "Saloglu" fərdi firmasında ümumilikdə 600 işçi çalışacaq. Layihənin davamı olaraq 20 hektar ərazidə ümumi dəyəri 27,2 milyon manat olan 4 yeni fabrikin (masa və oturmaq, süngər, metal məmulatları və döşək istehsalı fabrikləri) tikilməsi nəzərdə tutulur. Layihənin əsas hədəfi bu fabrikin, eləcə də ölkəmizdəki

digər mebel istehsalı müəssisələrinin xammal tələbatının yerli istehsal hesabına təmin edilməsidir. Layihənin 2025-ci ildə tamamlanması planlaşdırılır.

Dövlət başçısı "Venzana" Mebel Fabrikinin işə saldı və istehsal prosesi ilə tanış oldu.

Qeyd edək ki, bu cür istehsal müəssisələrinin istifadəyə verilməsi, onların ön müasir avadanlıqla təchiz edilməsi ölkəmizdə sənaye sahəsinin inkişafına əhəmiyyətli dərcədə töhfə verir. Bu, həm də daxili bazarın tələbatını ödəmək ba-

xımından müstəsna əhəmiyyət daşıyır. Qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların dövrüyyəyə cəlb edilməsi istiqamətində görülən işlər həm də yüzlərlə yeni iş yerinin açılmasına imkan yaradır. Belə istehsal sahələrinin yaradılması həm də onu göstərir ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, ölkəmizin sənaye potensialının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər uğurla davam edir.

Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Şəmkir rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.



Şəmkir şəhərində Məhəmməd Füzuli adına Təbiət və Humanitar Fənlər Təmayüllü Tam Orta Məktəb-Liseyin yeni binasının açılışı olub

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir şəhəri Məhəmməd Füzuli adına Təbiət və Humanitar Fənlər Təmayüllü Tam Orta Məktəb-Liseyin yeni binasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısına bu təhsil ocağında yaradılan şərait barədə məlumat verildi.

Qeyd edək ki, Şəmkir şəhərinin mərkəzində yerləşən, 1958-ci ildə tikilmiş Məhəmməd Füzuli adına tam orta məktəb-liseyin köhnə binasının müasir tələblərə cavab verməməsi, 600 şagird yerlik məktəbdə 1500 şagirdin təhsil alması və binanın qəzalı vəziyyətdə olması ilə əlaqədar yeni binanın tikintisinə zərurət yaranmışdı. Azərbaycan Prezidentinin "Şəmkir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında" 2020-ci il 5 mart tarixli Sərəncamının icrası ilə əlaqədar məktəbin binası yenidən inşa olunub.

Bildirildi ki, eyni vaxtda 1600 şagirdin təhsil ala biləcəyi məktəb-lisey bütün inventarla təchiz edilib. Yeni dərslərdə şagirdlərin istifadəsinə veriləcək müasir təhsil ocağı 65 sinif otağından ibarətdir. Bundan başqa, binada fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, hərbi təlim, tibb, əmək təlimi, STEAM otaqları, kitabxana, yeməkhana, akt və idman zalı, həmçinin açıq idman meydançası var.

Məktəb-liseyin höyətəyini sahəsi abadlaşdırılıb, yaşillıq işləri görülüb.

Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri avadanlıqla təchizatı gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpusla-



rının inşası şagird sıxlığını almalarına şərait yaradır. Məktəb infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.

Prezident İlham Əliyev Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də "Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi" çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısına görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən yenidən qurulan 1b texniki dərəcəli yol dörd hərəkət zolağından ibarətdir. Yolun bu hissəsində 67 alt keçid, 17 qovşaq və 20 körpünün tikintisi başa çatdırılıb.

Dövlət başçısı görülən işlərlə bağlı videoqarxa baxdı.

Qeyd edək ki, uzunluğu 130,15 kilometr olan Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun dörd hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa, yolun iri yaşayış məntəqələrindən kənar keçməsi əhəlinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir.

Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərqi ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır. Layihə tam reallaşdırdıqdan sonra Şərqi Qərbi və əks istiqamətdə "Böyük İpək yolu"nun Azərbaycandan keçən hissəsi olan bu yol Avropa ilə Asiya arasında avtomobil beynəlxalq və daxili yükdaşımalarda artmasında önəmli rol oynayacaq.



Azərbaycan Prezidenti İlham Əliyevin Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri

Regionların hərtərəfli inkişafı dövlətin əsas prioritetidir

Prezident İlham Əliyev Samux rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Samux rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.



Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısına xəstəxanada yaradılan şərait barədə məlumat verilib.

Qeyd olundu ki, Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 2019-cu ildə başlanılıb. İnşaat işləri bu ilin avqustunda başa çatdırılıb. İki hektar sahədə inşa olunan xəstəxana 90 cərpaylıqdır. Tibb müəssisəsinin üçmərtəbəli binasında əhaliyə ən müasir tələblər səviyyəsində səhiyyə xidməti göstərilməsi üçün lazımı şə-



rait yaradılıb. Belə ki, xəstəxana Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyə istehsalı olan ən müasir avadanlıqla təchiz edilib. Tibb müəssi-

sində cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya, LOR, infeksiyon xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, doğuş, hemodializ, təcili tibbi yardım şöbələri fəaliyyət göstərəcək. Ərazidə əsas korpusla yanaşı, yoluxucu xəstəliklər korpusu və digər yardımçı sahələr üçün binalar inşa olunub.

Burada yaradılan şəraitdən görünür ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlət başçısının daim diqqətində və nəzarətindədir.

Azərbaycan Prezidenti İlham Əliyev Bərdə rayonuna səfər edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Bərdə rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin Bərdə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Bərdədə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışı olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət başçısına görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 avqust

tarixli Fərmanı ilə yaradılıb. Agentliyin DOST mərkəzləri vasitəsilə tam şəffaf və vətəndaş məmnunluğu prinsipləri əsasında məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində "bir pəncərə" prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir. Hazırda Azərbaycanda 6 DOST Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə indiyədək 1 milyon 673 min nəfərə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi 98,2 faiz təşkil edir.

Ardı 7-ci səh.

Samuxda Sərkər Kənd Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilib



Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samuxda Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində inşa olunan Sərkər Kənd Uşaq Musiqi Məktəbinin yeni binasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına binada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Sərkər Kənd Uşaq Musiqi Məktəbi 2002-ci ildən 1935-ci ildə inşa olunan kolxozuza aid birmərtəbəli tikilidə fəaliyyət göstərirdi. Məktəbin binası ötən müddət ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Üç yüz şagird yerlik yeni məktəbin inşasına Heydər Əliyev Fondu tərəfindən 2021-ci ilin iyulunda başlanılıb. Tikinti işləri həmin ilin noyabrında yekunlaşıb.

Məktəbin ümumi ərazisi 0,5 hektar, üçmərtəbəli korpusun sahəsi isə 2500 kvadratmetrdir. Bina 8 balıq zəlzələyə davamlıdır. Məktəb binasında 29 dərəcə otağı, orkestr, xor və tibb otaqları, qarderob, kitabxa-



na, yeməcxana və akt zalı var. Təhsil ocağı zəruri mebel, avadanlıq və əyani vəsaitlə tam təchiz edilib. Binanın daxilində və ərazidə videomüşahidə kameraları quraşdırılıb. Həyətəyən ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemləri quraşdırılıb.

Prezident İlham Əliyevə Heydər Əliyev Fondu tərəfindən Samux rayonunun Sərkər kəndində görülmüş digər işlər barədə də məlumat verildi.

Qeyd edildi ki, burada yeni salınmış park istifadəyə verilib. Parkın ərazisində yaşılıq zonası salınıb, uşaq oyləncə və idman meydançası quraşdırılıb. Açıq havada idmanla məşğul olmaq üçün əlverişli imkan yaradılıb, ərazidə müxtəlif trenajorlar qoyulub. Heydər Əliyev Fondunun dəstəyi ilə Sərkər kəndində 6 min nəfərə yaxın sakinə xidmət göstərəcək yeni tibb məntəqəsi də fəaliyyətə başlayıb. Həkim otağı, sarğı otağı və texniki otaqdan ibarət olan tibb məntəqəsi zəruri tibbi avadanlıqla təmin edilib. Prezident İlham Əliyevə məlumat verildi ki, hazırda Samux şəhərində Heydər Əliyev Fondu tərəfindən 3 saylı körpələr evi-uşaq bağçası üçün də yeni bina inşa olunur.

Xatırladaq ki, Heydər Əliyev Fondu Samux rayonunda bu günədək bir sıra layihələr həyata keçirib. Fond tərəfindən Sərkər kəndində 800 şagird yerlik tam orta məktəb və körpələr evi-uşaq bağçası yenidən inşa edilərək 2020-ci ildə istifadəyə verilib. Eləcə də həmin il rayonun Ziyadlı kəndində 523 şagird yerlik orta məktəb əsaslı təmir olunub, körpələr evi-uşaq bağçası üçün bina inşa edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri

Regionların hərtərəfli inkişafı dövlətin əsas prioritetidir

Bərdədə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışı olub

Əvvəli 6-cı sahə.

2025-ci ilədək mərkəzlərin sayının 17-yə (o cümlədən Bakıda 5, regionlarda 12), yerlərdə xidmətlərin təşkili məqsədilə filialların sayının 55-ə çatdırılması planlaşdırılır.

Bildirildi ki, Qarabağ Regional DOST Mərkəzinin dördmərtəbəli binası on yüksək tələblərə cavab verir. Burada 123 işçi çalışacaq. "Könüllü DOST" proqramı üzrə 50 könüllü fəaliyyət göstərəcək. Mərkəzdə gün ərzində orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur. Qarabağ Regional Dost Mərkəzinin əhatə dairəsinə 9 inzibati rayon daxildir. Burada ümumilikdə 770 mindən çox əhaliyə xidmət göstəriləcək. Onlardan 170 mini bilavasitə sosial müdafiəyə cəlb olunan şəxslərdir.

Binanın birinci mərtəbəsində DOST İnküziv İnkişaf və Yaratıcılıq Mərkəzinin benefisiarları tərəfindən hazırlanmış dulusçuluq (keramika), floristika, ağacoyma, vitraj və boyama sənəti üzrə əl işlərindən ibarət sərqi təşkil olunub.

Məlumat verildi ki, hazırda mərkəzdə 14 yaradıcılıq istiqaməti üzrə 195 benefisiara xidmət göstərilir. Onların 146-si fərdi müraciət əsasında, 49-u müəssisələrdə fərdi əməkdaşlıq çərçivəsində qəbul olunub. Bu benefisiarların 37 nəfəri 6-10, 59 nəfəri 11-18, 99 nəfəri isə 18 yaşından yuxarıdır.

Prezident İlham Əliyev Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi ilə də tanış oldu.

Məlumat verildi ki, mərkəzdə 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümlü və Karyera Planlaması Mərkəzi,



inzibati və texniki otaqlar mövcuddur. Burada 48 peşə istiqaməti, o cümlədən derzi,

tikişi, dizayner, aşpaz, ofisiyent, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, xarrat,



mebel ustası, rəngsaz, qaynaqçı, santexnik və digər peşələr üzrə tədrisin həyata keçirilməsi üçün infrastruktur yaradılıb. Mərkəzdə bir dəfədə 300, ildə isə 1200 nəfə-

rin hazırlıq keçməsi nəzərdə tutulub. Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin 20 nəfərlik heyət fəaliyyət göstərəcək.

Dövlət başçısına ölkəmizdə peşə hazırlığı istiqamətində görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, hazırda Bakı, Göyçay, Gəncə və Qarabağ Peşə Hazırlığı mərkəzləri fəaliyyət göstərir. DOST Konsepsiyasına uyğun olaraq, Quba, Cəbrayıl, Sabirabad, Şəki, Masallı, Ucar və Şamaxıda da Peşə Hazırlığı mərkəzləri açılacaq. Ümumilikdə 175 peşə və ixtisas üzrə tədris aparılır. Bu sahədə 100-dən çox əlavə təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirilir.

Ümumilikdə son beş ildə ölkəmizdə 1 milyondan çox şəxs məşğulluq xidməti göstərilib, 425 min nəfər işlə təmin olunub. Həmçinin 68 min nəfər özünüməşğulluq xidməti, 20 min nəfər işsizlikdən sığorta ödənişi ilə təmin edilib, 18 min nəfər peşə hazırlığına, 473 min nəfər işə peşəyönümlü xidmətlərə cəlb olunub. Post-müharibə dövründə 19 min şühid ailəsi üzvü və müharibə iştirakçısı müvafiq xidmətlərdən yararlanıb.

Azərbaycan Prezidentinə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən məşğulluq tədbirləri barədə də məlumat verildi.

Qeyd olundu ki, indiyədək 129 min şəxs təhlili aparılıb. Laçın, Füzuli rayonları, Ağal və Talış kəndləri üzrə 2257 şəxsle iş aparılır, 200-dək işəgötürənlə əməkdaşlıq qurulub. Şuşaya köçürüləcək əhaliyə 19 mindən çox şəxs təhlil olunub, 56 nəfərin məşğulluğu təmin edilib.

Y.S.Qusmanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə Yuli Solomonoviç Qusman "Şərəf" ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 avqust 2023-cü il

R.Ə.Balayevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rasim Əhməd oğlu Balayev "İstiqlal" ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 avqust 2023-cü il

Bakıda Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasının açılış mərasimi olub



Avqustun 7-də "Gülüstən" sarayında "Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası - Bakı 2023" layihəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni və Avropa İttifaqının Himni səsləndirilib.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirdi ki, dövlətimiz gənclər siyasətinə böyük önəm verir. Vurğulayıb ki, ölkəmizdə Gənclər Günü qeyd olunur, Prezident İlham Əliyev mütəmadi olaraq gənclərlə görüşür keçirir, onları təltif edir.

Azərbaycanda 300-dən çox gənclər təşkilatının fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir xatırladı ki, Azərbaycan həm də Qoşulmama Hərəkatına sədrlik edir. Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qarargahının iyulun 6-da Bakıda açılış mərasimi olub. Gənclərimizlə işləməyə davam edəcəyik, çünki onlar bizim gələcəyimizdir.

Mədəniyyət nazirinin müavini, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bu sessiyanın yadda qalacaq olacağına əminliyini ifadə etdi:

"Sessiyanın tarixi məqamı Azərbaycanın qədim şəhəri olan, ölkəmizin mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin bu il türk dünyasının mədəniyyət paytaxtı

elan olunması ilə üst-üstə düşməsidir. Bu məqamı nəzərə alaraq sessiya zamanı mədəni müxtəlifliyimizi nümayiş etdirməyə çalışacağıq".

Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov ölkəmizdə gənclərin inkişafı üçün geniş imkanların yaradıldığını vurğulayıb. O, bu istiqamətdə Gənclər və İdman Nazirliyi, eləcə də digər qurumlarla həyata keçirilən müxtəlif layihələrdən söhbət açıb.

Tədbirdə Hərti İdarəetmə məktəbinin professoru Marina Henke, "Veysoğlu" şirkətlər qrupunun icraçı direktoru Burak Deniz, Avropa Gənclər Parlamentinin Beynəlxalq Ofisinin icraçı direktoru Anya Suprunenko, Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasının Baş Təşkilatçısı Rütə Mir Feyzullazadə və Güldana Dadaşova, sessiyanın redaktoru Aylin Ələkbərlı, sessiyanın prezidenti Realdo Silaj çıxış edərək sessiyanın əhəmiyyətindən danışdı. Bildirilib ki, sessiyanın əsas mövzusu təhsildir və Avropa Gənclər Parlamentinin təmsil etdiyi birlik və əməkdaşlıq ruhunu nümayiş etdirir.

Qeyd edək ki, şəbəkə olaraq Avropa Gənclər Parlamentinin əsas məqsədi gənclərə könüllülük, multikulturalizm dəyərlərinin aşılanmasını təbliğ etmək, eyni zamanda mədəniyyətlərarası dialoq, mübadilə proqramları vasitəsilə müxtəlif ölkə gəncləri arasında körpü rolunu oynamaqdır.

Azərbaycan da daxil olmaqla Avropanın 35 ölkəsindən nümayəndə qismində qatılan 265 gəncin iştirakı ilə həyata keçirilən 8 günlük sessiyada fəal və təşəbbüskar gənclər Avropa Parlamentinin strukturunda qurulmuş platformada Mədəniyyət və Təhsil, Məşğulluq, Təhlükəsizlik, Beynəlxalq Ticarət, İqtisadiyyat kimi 12 komitə üzrə dünyada baş verən və gündəmdə olan ən vacib məsələləri müzakirə edəcəklər. Müxtəlif sahələrdə iş komitələrinin birgə əməyi nəticəsində hazırlanmış qətnamə avqustun 11-i və 12-də ADA Universitetində baş tutacaq Baş Assambleyada ümumi müzakirəyə çıxarılacaq. Debatlar və səsvermədən uğurla keçəcək qətnamələr qəbul olunaraq Avropa Parlamentinə gənclərin səsi olaraq təqdim olunacaq. Eyni zamanda tədbir zamanı iştirakçıların rəsmi hissədən kənar asudə vaxtlarının təşkil üçün müxtəlif mədəni proqramların, axtarış fəaliyyətlərinin keçirilməsi nəzərdə tutulub. Belə ki, "Avropa Şəhəri" (Eurovillage) zamanı 35 ölkədən olan iştirakçılar öz mədəniyyətlərini təmsil edən stendler qurur, ölkələrinə məxsus mətbəx və mədəniyyət nümunələrini sərgiləyirlər. Bu kimi tədbirlər öz növbəsində Azərbaycan mədəniyyətini avropalı gənclərə tanımaq üçün unikal fürsətdir.

Qeyd edək ki, beynəlxalq sessiyanın rəsmi bağlanış mərasimi avqustun 12-də Heydər Əliyev Mərkəzində keçiriləcək.

YAP-ın nümayəndələri ICAPP-ın tədbirlərində iştirak ediblər

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri avqustun 4-7-də Monqolustanın paytaxtı Ulan-Batorda hakim Monqolustan Xalq Partiyasının evsahibliyi ilə keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclər Qolunun VI və Qadınlar Qolunun VII iclaslarında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, 14 ölkədən 18 siyasi partiyanın 100-ə yaxın nümayəndəsinin qatıldığı tədbirdə ICAPP-ın Baş katibi Çunq Eu-yonq, Monqolustan Xalq Partiyasının Baş katibi Amarbayasqalan Daşzeqve, Monqolustanın rəqəmsal inkişaf və kommunikasiyalar naziri, Monqolustan Xalq Partiyasının Sosial Demokratik Gənclər təşkilatının prezidenti Uçral Nyam-Osor və Monqolustanın mədəniyyət naziri, Monqolustan Xalq Partiyasının Sosial Demokratik Qadınlar təşkilatının vitse-prezidenti xanım Nomin Çinbat çıxış ediblər.

"Pandemiyadan sonrakı sosial-iqtisadi tərəqqi naminə gənclərin sosial və siyasi dialoqda iştirakı" mövzusunda keçirilən ICAPP-ın Gənclər Qolunun VI iclasında çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov postpandemiya dövründə gənclərin bilik və bacarıqlarının artırılmasının, sahibkarlıq və innovasiyalar sahəsində təşəbbüslərinin dəstəklənməsinin



vacibliyini vurğulayıb, Azərbaycanda həyata keçirilən gənclər siyasətindən və Yeni Azərbaycan Partiyasının bu istiqamətdə fəaliyyətindən bəhs edib.

"Pandemiyadan sonra gənc əsaslı bərpaya nail olmaq üçün qadın liderliyinin təşviqi" mövzusunda keçirilən ICAPP-ın Qadınlar Qolunun VII iclasında çıxış edən YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli qadınların fəallığının artırılmasının ümumi sosial-iqtisadi rifahə və cəmiyyətin özəyi

olan ailə institutunun möhkəmləndirilməsinə müsbət təsirdən, Azərbaycanda həyata keçirilən gənc siyasətindən və Yeni Azərbaycan Partiyasının bu sahədə gördüyü işlərdən danışdı.

İclaslarda həmçinin təşkilatı məsələlərə də baxılıb, Gənclər Qolunun və Qadınlar Qolunun yeni Büro üzvləri seçilib və ICAPP-ın hər iki qurumunun yenilənmiş fəaliyyət qaydaları qəbul edilib.

Tədbirin sonunda ICAPP-ın Gənclər Qolunun və Qadınlar Qolunun Ulan-Bator boyanmaları qəbul olunub.



44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfər, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası, sadəcə, əlamətdar hadisə deyil, eyni zamanda yeni bir tarixin başlanmasıdır. Azad yurdlarımızda - Qarabağda, Şərqi Zəngəzürdə Zəfərimizdən dərhal sonra aparılan və gətirdikə daha da geniş miqyas alan bərpə-quruculuq tədbirləri bu tarixin mühüm hissəsidir. 30 illik işğal dövründə Ermənistanın vandalcasına vıran qoyduğu, demək olar ki, yer üzündən silindi şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz yenidən həyata qayıtlır. Vandalların mədəni irsimizə vurduqları zərbinin nəticələri aradan qaldırılır. Torpağın köksündə gizlədilmiş minalar təmizlənir, bərpə və yenidənqurma işləri sürətlə həyata keçirilir.

Yurda dönüş

İllərdən bəri həsrətində olduğumuz böyük köç artıq başlanıb. El yurda dönür. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış dair I Dövlət Programı"nın icrasına artıq başlanıb. Zəngilan rayonunun Ağal kəndinə, Törtər rayonunun Taliş kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.

Bütün bunlarla Qarabağdakı, Şərqi Zəngəzürdəki əzəli-əbədi yurdlarımızın özünün də həyatında yeni bir tarix başlanıb. Müzəffər Ali Baş Komandanın qətiyyəti, iradəsi, ordumuzun gücü ilə düşməndən azad edilmiş yurdlarımız məhz Zəfərimizlə bağlı olan, bu möhtəşəmliyi xatırladan, milli qürur nişanını kimi nəsilərdən-nəsilərə ötürülən yeni dəyərlər qazanıb. Dövlət rəhbərimizin 31 iyul 2023-cü il tarixli müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi də bu dəyərlərdəndir.

Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə hər il bu günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi tənənəli şəkildə qeyd olunacaq. 26 Avqust - Laçın, 4 Oktyabr - Cəbrayıl, 17 Oktyabr - Füzuli, 20 Oktyabr - Zəngilan, 25 Oktyabr - Qubadlı, 8 Noyabr - Şuşa, 20 Noyabr - Ağdam, 25 Noyabr - Kəlbəcər şəhəri günləri keçiriləcək.

Sərəncamda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri ilə birlikdə bu məsələlərin həlli

üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

Şəhər hekayəsi

Şəhər günləri ayrı-ayrı şəhərlərin həyatında xüsusi yer tutan tarixlərin hekayəsini yaşatmaq, təbliğ etmək, mahiyyətini anlatmaq üçün dünyanın müxtəlif ölkələrində istifadə olunan xoş bir ənənədir. Şəhər günlərində, adətən, ayrı-ayrı rəsmi tədbirlər, paradlar, el şənlikləri,

İlham Əliyev xalqımızın qurucu və sülhsevər olduğunu dünyaya göstərir

Şanlı Zəfərimizin milli qürur nişanəsi

sərgi və festivallar, konsertlər, küçə nümayişləri, yarış və müsabiqələr və digər mədəni-kütləvi tədbirlər təşkil olunur. Şəhər günü, əsasən, atəşfəşanlıqla tamamlanır. Azərbaycan Prezidentinin müvafiq sərəncamı əsasında azad şəhərlərimizin hər birinin şəhər gününün keçirilməsi bu şəhərlərin həyatında gözəldən gözəldən qoyulan, azadlıqdan sonra başlanmış yeni tarixində özünəməxsus rol oynayacaq.

Qurub-yaratmaq əzmi

Azərbaycan Prezidenti ordumuzun gücü ilə azad etdiyi torpaqlarımızı öz iqtisadiyyatımızın gücü ilə dirçəldir. Həm də bu torpaqlarda həyata keçirilən tədbirlər, sadəcə, evlərin, infrastruktur obyektlərinin bərpası, yaşamaq üçün minimal şəraitin yaradılması xatirinə aparılır. Azərbaycan Prezidenti azad şəhərlərimizi dünyanın ən gözəl,



ən müasir yaşayış məskənləri təmin etməyə başlayıb. Bu gün keçmiş məcburi köçkünlərimizin yurda dönüşünə yaşamağa başladığıları Laçın şəhəri, Ağal kəndi, Taliş kəndi gözləyib, səliqə-səhmanına, infrastruktur imkanlarına görə dünyanın ən müasir yaşayış məntəqələri sırasındadır. Azərbaycan Prezidenti azad yurdlarımızda həyata keçirilən tədbirlərin hər adımını nəzərdə saxlayır. Az qala hər bir daşın-kərpicin də yerli yerində olmasına diqqət yetirir. Çünki bu gün Qarabağda, Şərqi Zəngəzürdə qoyulan hər daş, hər kərpic, sadəcə, tikinti elementi deyil, möhtəşəm bir tarixin parçasıdır, simvoldur, rəmzi anlam daşıyır. Azad yurdlarımızda görülən hər iş, həyata keçirilən hər tədbir dövlətimizin gücünü, qüdrətini, müstəqil həyatında qazandığı zəngin təcrübəni ifadə edir. Bütün bu işlər azad yurdlarımızda qurulan Azərbaycan-

dır, Vətənin böyük bir parçasının uzun illərin ayrılığından, möhnətdən sonra yenidən inkişaf axarına qovuşmasıdır. Ona görə də bütün işlərin qüsursuz həyata keçirilməsi, nümünə yaratması əsas şərtdir. Mühüm məqamlardan biri də budur ki, Qarabağda, Şərqi Zəngəzürdə aparılan genişmiqyaslı bərpə-quruculuq tədbirlərini Azərbaycan heç kimin yardımına, maddi vəsaitinə ehtiyac duymadan yalnız öz resursları hesabına həyata keçirir. Qısa müddətdə bərpə olunan, qurulan şəhərlərimizin yeni siması müstəqil Azərbaycanın nə qədər böyük gücə sahib olduğunu göstərir.

İbrət dərəsi

"Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzürü cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün

bax, budur. Gözəl təbiət, özəmətlü dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir simasını Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyəyə olsun".

Prezident İlham Əliyevin bu ilin 28 mayında Laçında, doğma şəhərə qayıdaraq məskunlaşmış əhali ilə görüşündə söyləndirdiyi bu fikirlər, əslində, işğaldan azad edilmiş yurdlarımızın bütün yaşayış məskənlərinə aiddir. Dövlətimiz bərpə-quruculuq prosesi ilə bağlı bütün işləri planlı şəkildə, mərhələ-mərhələ həyata keçirir. İnsanlara bu torpaqlarda təkcə yaşamaq üçün deyil, işləyib fırvan güzərlənməsinin təmin etmək üçün də şərait yaradılır. Ermənilərin 30 il ərzində vəhşi kimi dağıtdığı bax, budur. Gözəl təbiət, özəmətlü dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir simasını Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyəyə olsun".

iş görmədikləri bu torpaqlara Azərbaycan höyatı gətirir, bu torpaqlarda işğal yaranmasını sağaldır, möhtəşəm bir gələcək qurur. Bütün bunlar torpağın əsl sahibinin kim olduğunu bütün dünyaya göstərən görkəmdir. Ermənilər 30 il ərzində işğal altında saxladığıları torpaqlarda nə özləri yaşaya bilər, nə də bizə yaşamağa imkan verirdilər. Əslində, heç zaman da yaşaya bilməzdilər. Çünki yaşamağı bacarmadığıları ötrü düşüncələrində aydın bir gələcəyin təsviri olmalıdır. Qarşına real məqsədlər qoymalısan. Nə etdiyini, nə edəcəyini bilməlisən. Bu təsviri reallığa çevirməkdən ötrü milli potensialı formalaşdırmalısan. Eyni zamanda bu potensialın özünü və qonşularının faciələrinə deyil, xoşbəxtliyinə, əməkdaşlığın, insanlıq üçün fayda yaratmaq əzminə xidmət etməlidir.

Ermənilərin iş düşüncələrində əsrlər boyu uydurduqları saxta miflərdən başqa heç nə yox idi. Ona görə də ötrü əsrin 90-cı illərinin əvvəllərindəki siyasi tələtlərdən

Azərbaycan Qarabağda, Şərqi Zəngəzürdə aparılan genişmiqyaslı quruculuq, bərpə tədbirləri ilə ermənilərə də, onların beynəlxalq ələmdəki havadarlarına da ibrət dərəsi verir. Göstərir ki, inkişaf da, xoşbəxt gələcək də Azərbaycanındadır. Müharibə başa çatdıqdan, tarixi ədalət bərpə olunduqdan sonra Azərbaycanın Cənubi Qafqazda əbədi sülh, yaşadığımız regionun inkişaf cənnətinə çevrilməsi üçün xoş məramla uzatdığı güclü əllərindədir. Yəni xəyalərlə qapılıb Azərbaycana qarşı revanş düşüncəsi ilə yaşamaqda deyil, bölgənin əsas söz sahibi kimi gətirdikə irəli gedən, başqalarına da inkişaf imkanları yaradan bu güclü dövlətlə sıx əməkdaşlığın, qarşılıqlı faydaların yollarını aramaqdır.

Sülh arzusu

Vətən müharibəsindəki Zəfərimizdən sonra daha da gücləndirilən ordumuzla, milli ruhda yetişən vətənpərvər gənc nəsilləmlə Azərbaycan bundan sonra bizə kəmərlə baxanları istənilən bəd əməlinə peşman etmək gücündədir. Lakin biz sülh istəyir və buna can atırıq. Çünki müharibə arzusu başqalarının torpaqlarına, resurslarına göz dikən, dolanışığından, ölümündən qazanan yağışların işidir. Torpağın əsl sahibi heç zaman müharibə, qan-qada istəməz. Çünki tarixən sahib olduğun torpaqlarda qurub-yaratmaqdan, xoşbəxt yaşamaqdan ötrü sülhdən mühümü yoxdur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, Şərqi Zəngəzürdə görülən işlər, eləcə də Ermənistanla daimi sülhün əldə olunması üçün aparılan danışıqlar Azərbaycan xalqının nə qədər qurucu, sülhpərvər xalq olduğunu bütün dünyaya göstərir.

Ermənistan Azərbaycanı qarşı bütün ərazi iddialarından əl çəkəndən və sülh sazişi imzalandıqdan sonra bu torpaqlarda əbədi sülh mümkün olacaq. Azərbaycan regionda yaratdığı yeni realıqla Cənubi Qafqazın həyatında yeni bir başlanğıcın təməli qoyulacaq. Azərbaycanın liderliyi ilə bu region əsl inkişaf, cənnət məkanına çevriləcək. Şanlı Zəfərimizlə bağlı olan şəhər günləri də bundan sonra əsrlər boyu gələcək nəsillərə xalqımızın haqq mübarizəsinin, böyük zəhmət, fədakarlıq bahasına əldə edilmiş nailiyyətlərimizin qürur dolu hekayəsini anladacaq.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Paşinyanın ağ yalanı

Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş soydaşlarımızın legitim narahatlıqları ilə bağlı substantiv dialoqa başlamamağı tələb edir

"Biz Ermənistan hökumətindən yalan iddialar yaymağı dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların legitim narahatlıqları ilə bağlı substantiv dialoqa başlamamağı tələb edirik". Qərbi Azərbaycan İcmasının səsləndirdiyi saxta iddiaları qətiyyətlə pisləyən 2023-cü il 7 avqust tarixli bəyanatında qeyd edilən bu fikirlər təkcə vaxtilə Qərbi Azərbaycandakı yurd-yuvalarından zorla çıxarılmış soydaşlarımızın varislərinin deyil, ümumilikdə bütün azərbaycanlıların haqlı tələbidir.

Erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və təcavüzkarlıq siyasətinə qarşı çıxmaq və qayıdış haqqımızı tələb etmək global konvensiyaların məqbul olan müddəalarına və beynəlxalq hüququn norma və prinsiplərinə əsasən, soydaşlarımızın suveren hüquqlarına. Ona görə də əsrlər boyu öz tarixi torpaqlarında rahat yaşamaq üçün böyük fədakarlıqlar göstərən xalqımız bu gün də Ermənistandan qovulmuş azərbaycanlıların doğma yurdlarına geri qayıtmaq hüquqlarının müdafiəsinə qalxıb.

Ermənilər işə yənə də öz ampuşındadır, onlar azərbaycanlıların vaxtilə Ermənistanı, guya, "kənüllü türk etməsi" və onlara "təzminat ödənilməsi" ilə bağlı əsassız və bir-biri ilə ziddiyyət təşkil edən iddialarla çıxış edirlər. Lakin unudurlar ki, zaman-zaman aldanmalarına və öz mənə-

fələri naminə ermənilərə saxta dəstək nümayiş etdirmələrinə baxmayaraq, beynəlxalq ictimaiyyət də erməni yalanlarına, onların manipulyativ bəyanatlarına artıq öyrəşib və bunlara inanmırlar. İndiki Ermənistan adlandırılan ərazidə vaxtilə öz dədə-baba torpaqlarında - şəhər və kəndlərdə yaşayan qərbi azərbaycanlıların kütləvi qətlərə məruz qalması, onların el-obalarından didərgin salınmaları bütün dünyaya məlumdur. Odur ki, bu gün xalqımız böyük coşqu ilə qorib-səmsiz yurd yerlərimizə dönəcəyimiz günü səbirsizliklə gözləyir və o anın gələcəyinə can-könülləndən inanır.

"Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımıza olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar", - deyər Prezidentin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə qətiyyətlə qeyd etdiyi bu fikirlər yüz minlərlə azərbaycanlının bir gün öz doğma yurdlarında qayıdış fırvan yaşayacaqlarına əminlik yaradır.

Ermənilərin iddiaları bir-birilə ziddiyyət təşkil edir

Ermənilər həmişə olduğu kimi, yənə də özləri öz yalanlarını ifşa edir, hər firsətdə şər-böhəntə yağdırmağa adətli olduqlarını sübut edirlər. Əvvəla, ermənilər

çatdırmaq lazımdır ki, təzminat qanunsuz aktın törədilməsinin və itkilərin baş verməsi olmasının etirafı mənəfəmə gəlir ki, bu da "kənüllü türk etmə" iddiası ilə ziddiyyət təşkil edir. Burada haqlı olaraq sual olunur, əgər soydaşlarımızın kütləvi şəkildə köçü, həqiqətən, kənüllü olubsa, belə halda onlara təzminat niyə təklif edilir? Deməli, Ermənistanın ev-çişkilərdən qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququndan imtina etmələri müqabilində hər hansı formada təzminat almaları barədə iddiaları tamamilə əsassızdır.

Qərbi Azərbaycan İcması zorla qovulma noticəsində böyük əziyyət çəkmiş soydaşlarımızın Ermənistandakı dədə-baba torpaqlarına qayıtmaq hüquqlarının təmin edilməsi tələblərində qətiyyətlə dayanıqlarını bildiriblər. "Ermənistanın baş nazirinin iddiaları onun həqiqəti təhrif etmək və icmamıza qarşı törədilmiş haqsızlıqlara görə məsuliyyətdən yayınmaq üçün növbəti cəhdidir. Ermənistan hökumətinin əsassız iddiaları qovulmuş azərbaycanlıların iztirablarını daha da artırır, sülh və barışığa gedən yolu çətinləşdirir. Ermənistan hökumətinin qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmaq kimi hamılıqla qəbul olunmuş hüququnun həyata keçirilməsinə imkan verməkdən imtina etməsi bu dövlətin, guya, demokratik dəyərlərə bağlı olması və insan hüquqlarına hörmət etməsi ilə bağlı iddialarında nə dərəcədə qeyri-səmimi olduğunu ortaya qoyur", - deyər icmanın bəyanatında qeyd edilir.

Tarixi torpaqlarından zorla çıxarılmış soydaşlarımızı geri dönəcəklər

Rəsmi Ermənistanın soydaşlarımızın hüquqlarını təmin etməsinə qarşı çıxması bu ölkədə azərbaycanlılara qarşı nifrət əsasında etnik ayrı-seçkilik həyata keçirməsinə, orada azərbaycanofobiyanın dərin kök saldığını bir daha sübut edir. Onlar hələ də "milli azlıq yoxdursa, problem yoxdur" siyasəti yürüdür, üstəlik, Ermənistanın ünvanlanmış dialoq təklifimizi "ərazi iddiası" kimi qələmə verirlər. Ermənistanın siyasi rəhbərliyi bu davranışları ilə bir daha təsdiqləyir ki, mənfur qonşumuz həqiqi sülh və barışığa heç vaxt hazır olmayıb. Əks halda Ermənistanın amansız vəhşiliklərinə, deportasiya və müxtəlif təqiblərinə məruz qalan qərbi azərbaycanlıların hüquqlarının müdafiəsinə qalxan xalqımıza dəstək nümayiş etməməsi də, əngəl yaratmamağı cəhd göstərərdir.

Lakin Prezident İlham Əliyev tərəfindən irəli sürülən Qərbi Azərbaycana dinc yolla qayıdış konsepsiyası, qayıdışla bağlı qətiyyətlə fikirləri xalqımızda bu problemin də həllinə dərin inam yaradıb. Əminəm ki, qalxdığımız bu yeni haqq mübarizəsində də qalib gələcək və öz tarixi torpaqlarından zorla çıxarılmış soydaşlarımızın geri qayıdacaqları günə şahidlik edəcəyik.

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Qərbi Azərbaycan İcması Nikol Paşinyanın növbəti dəfə səsləndirdiyi saxta iddiaları qətiyyətlə pisləyir

"Biz, Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən və onların geri qayıtmaq hüququnu müdafiə edən bir təşkilat olan Qərbi Azərbaycan İcması, Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti dəfə səsləndirdiyi saxta iddiaları qətiyyətlə pisləyirik. Belə ki, baş nazir Paşinyanın 2023-cü il 25 iyul tarixli mətbuat konfransından bir neçə gün əvvəl dərc olunmuş videoyazısından məlum olduğu kimi, o, azərbaycanlıların Ermənistanı "kənüllü türk etməsi" və onlara "təzminat ödənilməsi" ilə bağlı əsassız və bir-biri ilə ziddiyyət təşkil edən iddialarla çıxış edib".

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanatında yer alıb.

Bəyanatda deyilir: "Əvvəla, qeyd edilməlidir ki, təzminat qanunsuz aktın törədilməsinin və itkilərin baş verməsi olmasının etirafı mənəfəmə gəlir ki, bu da kənüllü türk etmə iddiası ilə ziddiyyət təşkil edir. Əgər insanların kütləvi şəkildə köç etməsi, həqiqətən, kənüllü olubsa, onda onlara niyə təzminat təklif edilir? İkincisi, biz Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququndan imtina etmələri müqabilində hər hansı formada təzminat aldıkları barədə iddianı qəti şəkildə təkzib edirik.

Zorla qovulma noticəsində böyük əziyyət çəkmiş icma olaraq biz Ermənistandakı dədə-baba torpaqlarımıza qayıtmaq hüququmuzun təmin edilməsi tələbində qətiyyətlə dayanırıq.

Ermənistanın baş nazirinin iddiaları onun həqiqəti təhrif etmək və icmamıza qarşı törədilmiş haqsızlıqlara görə məsuliyyətdən yayınmaq üçün növbəti cəhdidir. Ermənistan hökumətinin əsassız iddiaları qovulmuş azərbaycanlıların iztirablarını daha da artırır, sülh və barışığa gedən yolu çətinləşdirir. Ermənistan hökumətinin qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmaq kimi hamılıqla qəbul olunmuş hüququnun həyata keçirilməsinə imkan verməkdən imtina etməsi bu dövlətin, guya, demokratik dəyərlərə bağlı olması və insan hüquqlarına hörmət etməsi ilə bağlı iddialarında nə dərəcədə qeyri-səmimi olduğunu ortaya qoyur. Ermənistanın hüquqlarımızı təmin etməkdən imtina etməsi onun azərbaycanlılara qarşı nifrət əsasında etnik ayrı-seçkilik etməsinə və "milli azlıq yoxdursa, problem yoxdur" siyasəti yürütməsinə birmənalı şəkildə sübut edir.

Biz Ermənistanı 2020-ci ildə münəfiqə başa çatdıqdan sonra ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə təhlükəsiz şəkildə qayıtmasına imkan verməsi Azərbaycan tərəfindən nümunə götürməyə çağırırıq. Ermənistan insan hüquqlarına və beynəlxalq hüquqa eyni səviyyədə hörmət nümayiş etdirməli və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququnu təmin etməlidir.

Biz Ermənistan hökumətindən yalan iddialar yaymağı dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların legitim narahatlıqları ilə bağlı icmamız ilə substantiv dialoqa başlamamağı tələb edirik".



Azərbaycan QHT-ləri "Environmental Protection First" adlı koalisiya yaradıblar

Ermənistanın dağ-mədən sənayesində ekoloji norma və standartları kobud şəkildə pozması ilə mübarizə məqsədilə Azərbaycanın qeyri-hökumət təşkilatları koalisiya yaratmaları barədə bəyanat verilib.

AZƏRTAC bəyanatı təqdim edir. "Biz, aşağıda imza edən Azərbaycanın qeyri-hökumət təşkilatları Ermənistanın dağ-mədən sənayesində ekoloji norma və standartları kobud şəkildə pozmaqla getdikcə gücləndirilən iqtisadi fəaliyyətin 15 milyondan çox əhalinin yaşadığı Cənubi Qafqaz regionunu bütövlükdə fəlakətə sürükləməsindən dərin narahatlığımızı ifadə edir və bununla mübarizədə səyləri birləşdirmək üçün "Environmental Protection First" (EPF) adlı koalisiya yaratdığımızı elan edirik.

Mütəxəssislər tərəfindən aparılan yoxlamalar Ermənistanın dağ-mədən müəssisələrinin zərərli kimyəvi tullantıların Azərbaycanla sərhəddə də su resurslarına, ətraf mühitə böyük ziyan vurduğunu aşkarlayıb. Bütün bunlar əhalinin qaydışına və təhlükəsiz yaşayışına mane olmaqla bərabər, azad edilmiş ərazilərdəki dağıntılar, mina problemləri qədr narahatlıq doğurur.

Ciddi narahatlıqlar və suallarla bağlı bu yaxınlarda Azərbaycanın vətəndaş cəmiyyətinin şəxssən Ermənistanın baş nazirinə ünvanlanmış açıq məktubda qaldırılan məsələlərə Nikol Paşinyan tərəfindən cavab verilməməsi, beynəlxalq ekspertlərə Ermənistanın gəlib yerində vəziyyəti qiymətləndirməyə şərait yaradılmaması, xarici ölkə QHT-lərinin oxşar məzmunlu müaciətçilərinin nəzərə alınmaması bu koalisiyanın qurulmasını şərtləndirir.

Ermənistanın dağ-mədən sənayesindəki proseslərin bütün qanuni vasitələrlə davamlı izlənilməsi və pozuntular əleyhinə mübarizənin gücləndirilməsi koalisiyanın əsas işi olacaqdır.

Bu işdə Ermənistanın bir sıra vətəndaş cəmiyyəti təşkilatlarının da köməyinə ümid edirik. Çünki bu məsələlər Ermənistan əhalisi üçün də ciddi təhlükə, sağlamlıq riskləri yaradır. Təəssüf edirik ki, buna yaxşı dərk edən Ermənistanın bir sıra vətəndaş cəmiyyəti təşkilatlarının etirazlarına yerli hakimiyyət tərəfindən məhəl qoyulmur, onlar sıxışdırılır. Biz həm də bu gün erməni vətəndaş cəmiyyətinin səsi olacağıq, bütün Cənubi Qafqaz əhalisinin səsi olacağıq. Bu işdə Gürcüstanın vətəndaş cəmiyyətinin də güclü dəstəyinə ümid edirik.

Bu gün dünya birliyinin BMT-nin Dəyərli İnkışaf Məqsədləri uğrunda səfərbər olaraq ətraf mühit problemlərinin həlli üçün daha əzmlə çalışdığı bir vaxtda Ermənistanın davranışları bu fəaliyyətə tamamilə ziddir.

Koalisiya öz işinə Ermənistanın dağ-mədən sənayesində işləyən xarici şirkətlərin Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin təftişinə başlayır. Təəssüf edirik ki, apardığımız ilk monitorinqlər göstərir ki, Ermənistanla fəaliyyət göstərən şirkətlər ictimaiyyət üçün açıq olmalı olan bu sənədləri ört-basdır edirlər.

Biz Ermənistanın dağ-mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərə üz tutaraq ƏMTQ sənədlərinin tam mətnini ən qısa müddətdə öz rəsmi internet saytlarına yerləşdirməyə və ya ictimaiyyətə elan etməyə çağırırıq. Biz bu sənədlərlə tanış olmaq istəyirik.

Biz fəaliyyətimiz çərçivəsində Ermənistanla işləyən xarici şirkətlərin baş ofisləri, onların mənsub olduğu ölkələrin aidiyyəti rəsmi qurumları ilə, o cümlədən beynəlxalq təşkilatlarla fəal kommunikasiya, əməkdaşlıq qurmaq niyyətindəyik.

Fəaliyyətimiz tam şəffaf və hesabatlı olacaqdır, daimi əsasda gördüyümüz işlər barədə ictimaiyyəti məlumatlandıracağıq.

Bu işdə maraqlı olan bütün tərəfləri EPF ilə tərəfdaşlığa, əməkdaşlığa dəvət edirik".

İmzalar:
Amin Məmmədov, "Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyi;
Pərvanə Vəliyeva, "Sağlamlıq Xidməti" İctimai Birliyi;
Sabir Bağrov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu;
Qəmzə Yusubova, Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi.

Erməni fitnəkarlığı davam edir

44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyəti qarşısında qaldı. Amma bəyanat imzalandıqdan sonra Ermənistanın səmimi olmadığı, fitnəkarlıq etdiyi, revans götürmək məqsədi ilə fəaliyyətə keçdiyi ortaya çıxdı. Sülh danışıqları altında oyunbazlıq edən Ermənistan nümayişkarana şəkildə üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirmədi.



Havadarlarının vədlərinə uyan haylar sərhədlərimizə ağır döyüş texnikası cəmləndirib 2022-ci ilin sentyabrında silahlı tərribat törətdilər... Erməni tərribatları yalnız bununla da kifayətlənmədi. Qarabağdakı Dəmirli və Qızılbulaq mədənlərini qanunsuz istismar edən haylar təbii sərvətlərimizi talayaraq humanitar yoldan istifadə edilməsi barədə razılıq əldə olunmuşdu. Bundan dərhal sonra Qarabağda yaşayan bir qrup separatçı bu yolu beton bloklarla bağlayaraq ondan istifadə etməyə cəhdlər bildirdilər.

Aydın məsələdir ki, Qarabağda hər hansı humanitar böhran yoxdur və bu haqda gedən sözləşmələri separatçılar cəhd məqsədləri üçün uydurublar. Onların əsl niyyəti hay-küy salmaqla dünyada qəddar, güzəştə getməyən Azərbaycanlı obrazı yaratmaq, bu yolla ölkəmizə siyasi təzyiyyət göstərməyə nail olmaqdır. Bütün bu oyunların başında da duran birbaşa Ermənistan dövlətidir. Ermənistan dövlətinin atdığı hər addımda Azərbaycana qarşı qarşıya kampaniyası apardığını görmək mümkün deyil. Biz bunun bu günkü həbs olunaraq Bakıya gətirilən Vaqif Xaçaturyanın Ermənistan dövləti tərəfindən müdafiə olunduğu zaman bir daha şahidi olduq.

Heç kimə sir deyil ki, Ermənistan həm iqtisadi, həm də hərbi böhran içindədir. Bunun üstünə son illər bu ölkədə yaşayan hakimiyyət böhranı da əlavə etsək, bu ölkənin vəziyyəti təsəvvür etmək o qədər də çətin olmaz. Bütün bunlara baxmayaraq, Qarabağdakı separatçı rejimlə heç bir bağlılığın olmadığını deyən Ermənistanın separatçı rejimi maliyyələşdirməsi, konkret olaraq Qarabağ bütövlüyündən pul ayırmasının adı nədir? Əlbəttə ki, Ermənistanın oyunbazlığı və vaxt qazanmaq cəhdi.

Ermənistanın "B" planı

Ermənistanın humanitar yardım konvoyunun Laçın yolu

lundan keçib Xankəndiyə getməsinə icazə verməyən Azərbaycan daşımaları üçün Ağdam-Xankəndi yolunu təkliif edib. Bu yolun yükdaşımaları üçün beynəlxalq standartlara uyğunlaşdırılmasında ötrü sürətlə təmir-bərpa işləri aparılıb. Təbii ki, Ermənistanın məqsədi heç də Qarabağa humanitar yardım aparmaq deyil. Buna heç ehtiyac da yoxdur. Məqsəd Azərbaycan əleyhinə təbliğat aparmaq, regionda marağı olan Qərbi dövlətlərin bölgəyə gətirmək, Rusiyanı oyundan kənarlaşdırıb "prosesi" dondurmaq, Ermənistanın toparlanmasını üçün himayədarları vasitəsi ilə vaxt qazanmaq, eyni zamanda danışıqlar prosesində müstəqil tərəf kimi Qarabağ separatçılarının iştirakını təmin etməkdir. Amma Ermənistan bunu da anlayır ki, öz çirkin niyyətini, "iradə"sinə Azərbaycana qəbul etdirə bilməyəcək. Bunun üçün də "humanitar" yardım kampaniyasının maksimum istifadə etməyə çalışır. Bu məqsədlə də erməni ideoloqları "B" planını işə salmağa, Laçın-Xankəndi yolunda qurulan sərhəd-buraxılış məntəqəsinə mülki şəxslərin yürüşünün təşkili ilə bağlı hazırlığa başlayıblar. Bunun üçün Ermənistan hökuməti mitinqçiləri Laçın postuna gətirəcək avtobuslar da ayırır hazır vəziyyətə gətirərək, yürüşün keçirilməsi üçün gözləyirlər. Günlərdir ki, erməni mətbuatı ermənilərin keçirəcəyi, qadınların da iştirak edəcəyi bu "dinc aksiya"dan bəhs edir.

Biz bu illər ərzində hər cür erməni fitnəkarlığını görmüş xalq. Sumqayıtda işğalçı yarıdan Eduard Qriqoryanları da görmüşük, bu hadisədən istifadə edib Azərbaycanlıları günahkar çıxaran "beynəlxalq ictimaiyyət" də yaxşı tanıyıyıq. Ermənilərin gündəlik hazırladığı Laçın postuna yürüş zamanı separatçı

çılar tərəfindən tərribatın baş verməsi istisna deyil. Elə ermənilərin məqsədi də budur. Özləri aksiyada iştirak edən bir neçə "dinc qadın" çirkin məqsədlərinə qurban verib, Azərbaycanı qarşı təzyiqləri gücləndirməkdədir. Terrorçu Vaqif Xaçaturyanın Laçın nəzarət-buraxılış məntəqəsində saxlanması da ermənilərdə ciddi təşviş yaradıb. Onlar düşünürlər ki, bu gün həbs olunan Vaqif Xaçaturyanı, sabah növbə Araq Arutunyanı və digər separatçılara, əli qana bulanmış digər qatillərə də çatacaq.

Bir məsələni də qeyd etməyi vacib bilirlik. Laçın yolu ətrafında hay-küy salan ermənilər özləri açıqca etiraf edirlər ki, indiki vəziyyətə səbəb Laçın yolunun bağlanması deyil, Azərbaycanın birgəyşəyş təkliiflərini qəbul etməkdir. Ermənistanın məqsədi vəziyyəti olduğundan daha gərgin göstərmək, ölmüş "status" məsələsinin yenidən diriltməkdir. Bunun üçün də müxtəlif gedişlər edib, dirənmiş göstərilir. Dövlətimizin başçısının döfərlə bəyan etdiyi kimi, Azərbaycanda yaşayan digər etnik azlıqların hüquq və təhlükəsizliyi necə qorunursa, sayı Azərbaycanda yaşayan digər etnik azlıqlardan qat-qat az olan ermənilərin də hüquqları beynəlxalq hüquq və normaları çərçivəsində qorunacaq. Bunun üçün də Ermənistan Qarabağda saxladığı qanunsuz silahlı birləşmələrinin ərazimizdən tamamilə çıxarmalı, didərgin salınmış qaçqınların də doğma ocaqlarına qayıtmaları üçün şərait yaratmalı, eyni zamanda daşımaları üçün onlara təkliif olunan Ağdam-Xankəndi yolundan qeyd-şərtsiz istifadəyə razılıq verib mənasız mədaqqi-yaya son qoymalıdır.

Elsən QƏNİYEV,
"Azərbaycan"

Şuşa şəhərinin "Merlər sülh naminə" hərəkatına qoşulması ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Yaponiyanın Xirosima şəhərinin nüvə silahı ilə bombalanmasının 78-ci ildönümü münasibətilə həmin şəhərdə keçirilən tədbirdə iştirak edib.



AZƏRTAC xəbər verir ki, xüsusi nümayəndəni tədbirdə Azərbaycanın Yaponiyadakı səfiri Gürel İsmayilzadə müşayiət edib.

Sülh Memorialı Parkında keçirilən tədbirdə Yaponiyanın Baş naziri Fumio Kişida,

müxtəlif ölkələrdən olan rəsmilər qatılıblar.

Tədbirdən əvvəl şəhər meri Kazumi Matsui ilə xüsusi nümayəndə Aydın Kərimov arasında görüş keçirilib, mə

Şuşa şəhəri haqqında məlumat verilib.

Eyni zamanda Aydın Kərimov və Kazumi Matsui Şuşa şəhərinin "Merlər sülh naminə" hərəkatına qoşulmaq niyyəti barədə fikir mübadiləsi aparıblar. Görüşün sonunda Kazumi Matsui Şuşa şəhəri ilə bağlı xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, "Merlər sülh naminə" hərəkatının əsası 1982-ci ildə Xirosima şəhərinin həmin vaxt meri olan Taqəşi Arakinin təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının iclasında qoyulub.

Hərəkət 1991-ci ildə QHT olaraq BMT İqtisadi və Sosial Təşkilatında (ECOSOC) qeydə alınıb. Hazırda şəbəkənin 166 ölkədən 8271 şəhər üzvü var.

Ombudsman: "Erməni mətbuatında və sosial şəbəkədə azərbaycanlılara qarşı mənfi fikirlər formalaşdırılır"

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Sobinə Əliyeva Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət siyasətinin davam etdirilməsinə növbəti dəfə münasibət bildirib.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Qeyd olunub ki, Ermənistan hakimiyyəti tərəfindən formalaşdırılmış və hazırda da davam etdirilən Azərbaycanı nofobiya siyasətinin nəticələri sosial şəbəkələrdə erməni istifadəçilərin şərhlərində özləri daha qabarıq şəkildə göstərməkdədir.

"Son zamanlar müxtəlif əsassız bəyanatlar verilməsi, erməni mətbuatında və sosial şəbəkə seqmentində təbliğat yolu ilə ermənilərdə Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı qatı



mənfi fikirlər formalaşdırılması, sülh və birgəyşəyşin mümkün olmasına dair fikirlərin ortaya atılması Ermənistan hakimiyyətinin Azərbaycanla sülh əldə edilməsində maraqlı olmadığını göstərir.

Hesab edirik ki, xüsusilə hazırkı postmüharibə dövründə xalqlar arasında nifrətin qızışdırılması, nifrət nitqinin geniş yayılması, insanların etnik mənsubiyyətinə görə alçaldılması kimi hallar yolverilməzdir və bu tendensiyanın qarşısının alınması üçün zəruri addımlar atılmalıdır", - deyər ombudsman diqqətə çatdırıb.

Prezidentin göstərişi ilə bölgələrdə vətəndaşların qəbulu keçirilir

Rəqəmsal inkışaf və neqliyyat naziri Rəşad Nəbiyev avqustun 7-də Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşların müaciətçilərini dinləyib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Xızı, Siyozən və Şabran rayonlarının sakinlərinin qəbulu zamanı neqliyyat, telekommunikasiya, o cümlədən internet, telerradio yayımı və poçt xidmətləri ilə bağlı müaciətçilərə baxılıb.

Nazir Rəşad Nəbiyev müaciətçilərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müaciətçilərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Rəqəmsal inkışaf və Neqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müaciətçilər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq. Qeyd edək ki, vətəndaşların qəbulu mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Ermənistan silahlı qüvvələrinə məxsus növbəti kvadrokopter xüsusi texniki vasitələrlə endirilib

Avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçməz rayonunun Zod istiqaməti ilə üzübüz itiqamətdə yerləşən məvqələri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.



Tank bölmələrində intensiv döyüş hazırlığı məşğələləri davam edir

Bu ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun tank bölmələrində döyüş hazırlığı üzrə məşğələlər keçirilir.



Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məşğələlərə başlanmadan əvvəl heyət üzvlərinin təhlükəsizlik qaydaları çatdırılıb. Ərazinin makteti üzərində qəbul edilən qərarlara dair məruzələr dinlənilib. Sonra müdafiədə tank taqımının atəşinin idarə olunması, həcminin şərti düşmənin üzərinə dərinlikdən irəliləməklə hücum üzrə tapşırıqlar yerinə yetirilib.

Tankçılarımız döyüş məşğələlərinin idarə olunması zamanı ərazidə təbii və süni maneələri dəf edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Hərbi qulluqların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən tədbirlər davam edir.

Azad edilmiş ərazilərdə daha 194 piyada əleyhinə mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) iyulun 31-dən avqustun 6-dək işğaldan azad edilmiş torpaqlarda 363,02 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə ANAMA tərəfindən icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatla bildirilib.

Məlumatla əsasən, Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 194 piyada əleyhinə, 30 tank əleyhinə mina və 97 partlamamış hərbi sursat aşkarlanıb.





REGIONLAR

"Üzümçülük həmişə üzağardan sahə olub"

Cəlilabadlı fermer Xanlar Mirzəyev belə deyir



Şəhidlər xiyabanına gedən yol yenidən qurulmuşdur

Rayonda xeyirxah işləri ilə nüfuz qazanmış "Arkoz Qazax Sement Zavodu" MMC şəhid ailələrinə, qazilərə hər zaman diqqət və qayğıkeşliklə yanaşır. Zavodun rəhbərliyi və kollektivi daim şəhidlərin xatirəsinə ehtiram göstərərək adlarını uca tuturlar. Zəvoddə 11 nəfər şəhid ailəsi üzvünün çalışması da bunu sübut edir.

MMC-nin növbəti xeyirxah işi Daş Sahalı kəndində yerləşən Şəhidlər xiyabanına gedən yola yeni asfalt örtüyünü salması olmuşdur. Yolun açılışı münasibətilə keçirilən tədbirdə Milli Məclisin komitə sədri Səməd Seyidov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babayev, "Qazax" Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri İlham Pirməmmədov və başqaları iştirak etmişlər.

Əvvəlcə xiyabanda uyuyan şəhidlərin ruhlarına dualar oxunmuş, sonra məzarların üzərinə tor qorənlər düzülüşdür. Sonra Rəcəb Babayev çıxış edərək Prezident İlham Əliyev

və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən qayğıdan danışmış, Şəhidlər xiyabanına yol çəkən "Arkoz Qazax Sement Zavodu" MMC-nin rəhbərliyini və kollektivini təşəkkürünü bildirmiş, bu xeyirxah işin həyata keçirilməsini ölkə başçısının yürütdüyü dövlət siyasətinin davamı kimi dəyərləndirmişdir.

Sonra Səməd Seyidov çıxış edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləmiş, qazilərimizə cənsağlığı arzulamış, onların Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərin heç zaman unudulmayacağını diqqətə çatdırmışdır. Ülviyyə Ağayeva, İlham Pirməmmədov, kənd ağsaqqallarından Nemət Əliyev, Asif Mehdiyev, Tofiq Cəfərov və başqaları da çıxış edərək bu xeyirxah işdə əməyi olanlara minnətdarlıq etmişlər.

Tədbir şəhid ailələrinin və qazilərin arzu və istəklərinin dinlənilməsi ilə başa çatmışdır.

S.YUNİSOĞLU,
"Azərbaycan"

Kəçmişin söhbətidir. 1980-ci illərin sonlarında Moskvadan sahibkarlıq subyektlərinin yaranması ilə əlaqədar göstəriş verildi. Tək-tək işgüzar adamlar yerli orqanlara şəxsi təsərrüfat yaratmaq üçün müraciət etdilər. Cəlilabadda ilklərdən biri Soltanəhməd kişi oldu. Razılaşandan sonra bütün sənədlərini hazırlayaraq "Karvan" adlı kəndli fermer təsərrüfatını yaratdı.

Zəhmət çəkdi, götürdü torpağı əkib-becərməyə başladı. Qarazəncir kəndinin günbatan tərəfində işçilərin günorta saatlarında dincəlməsi üçün çardağ da tikdi. Aylar, illər bir-birini əvəz etdi. Soltanəhməd kişi yaşının keçdiyini, bədəninə zəiflədiyini hiss edib bir gün oğlu Xanları yanına çağıraraq: "Oğul, ömrü əbədlilik deyil. Günü sabah başına bir iş gələ bilər, odur ki, "Karvan"ı götür öhdənə. O sənə halal çörək verər, adını el-oba içində ucaldır. Maşallah, ali təhsilin, bacarığın, elində azdan-çoxdan hörmətin. Elə bilirim, öhdəsindən gələrsən. Mən də nə qədər sağam, məsləhətlərimi sənədən əsirgəməyəcəyəm".

Xanlar Mirzəyev xeyli fikirləşib, götür-qoy etdi. Quşçuluq fabrikinde sex reisi işləsə də, atasının sözündən çıxma bilmirdi. Hələ orta məktəbdə oxuduğu zaman Nizami Gəncəvi mövzusunda kəndlilərdən öyrəndiyi bu misraları yadına düşdü:

Oğul, sözlərimə yaxşı qulaq as, Ata nəsihəti faydasız olmaz.

O, Quşçuluq fabrikinde işləməklə yanaşı, "Karvan"ı rəhbərliyi də öz öhdəsinə götürdü. Sonralar müəyyən səbəblər üzündən Quşçuluq fabrikindeki fəaliyyətini dayandırdı. Bu, X.Mirzəyevə başçılıq etdiyi, daha doğrusu, sahibi olduğu kəndli fermer təsərrüfatını inkişaf etdirməyə imkan verdi. 1996-cı ildə - torpaq islahatında isə olan-qalanı verib əlavə torpaq aldı.

Hazırda Xanlar Mirzəyev Cəlilabadın işgüzar, adlı-sanlı fermerlərindən biridir. 35 hektar şəxsi torpaq sahəsi var. Əlavə olaraq hər il təxminən azı 30 hektar torpaq sahəsi də icarəyə götürüb kənd təsərrüfatı məhsulları yetişdirir. Bundan 8 hektarı üzüm, 9 hektarı noxud, 18 hektarı buğda, 6 hektarı arpa, 19 hektarı kartof, 2 hektarı çiyələkdir.

daşlarını oktyabr ayından sonra kartof, soğan, meyvə və s. kənd təsərrüfatı məhsullarına olan tələbatını idxal hesabına ödəməlidir? Halbuki öz məhsullarını xaricdən gətirilənlərdən həm ekoloji cəhətdən təmiz, həm də dadlıdır. Biz indiki şəraitdə məhsullarımızı nə asanlıqla sata, nə də bu nemətləri uzun müddət saxlaya bilirik.

bağlı görülən tədbirlər nəticəsində plantasiyalar ildən-ilə genişlənir.

X. Mirzəyevin üzüm bağında məhsul yığımına iyul ayının 10-da başlanılıb. İndiyədək 60 tondan çox sifrtə üzümü yığılıb. Məhsulun 12 tonu Rusiya Federasiyasının bazarlarına, qalanı isə daxili bazarlara göndərilib. Hər kilqramının topdansatış qiyməti yığı-



Arpa, buğda, noxud sahələrində yığım artıq başa çatmışdır. Götürdüyü məhsuldan razı qalıb-qalmadığını soruşanda dedi ki, Allahın evi abadın, keçən illə müqayisədə hektarın məhsuldarlığı taxıda 3-4 sentner çox oldu: "Kartofun satışında bütün fermerlər kimi mən də müəyyən çətinliklərlə rastlaşdım. Hər il nıbar kartofu Rusiyanın bazarlarına aparırdılar, amma bu il müəyyən səbəblərdən Rusiyaya ixrac azaldı". Sonra da əlavə etdi: "Bilmirəm nə dərəcədə düzdür, bir məsələ haqqında öz fikrimi bildirəcəyəm. Deyəcəyəm məsələ ilə əlaqədar rayonun bütün fermerləri mənimlə yüzdə-yüz həmfikiridirlər. Yetiştirilən taxıl, kartof, üzüm, noxud, çiyələk və digər kənd təsərrüfatı məhsullarının fermerlərdən satın alınması işinin təşkil edilməsinin vaxtı çoxdan çatmışdır. Əksər ölkələrdə fermer ilin əvvəlində bağladığı müqaviləyə əsasən əldə etdiyi məhsulu sahənin üstündə topdansatış qiymətinə verib başqa təsərrüfat işləri ilə məşğul olur. Axı, nəyə görə vətən-

Onlar tez bir zamanda tələf olub gedir. Güman edirəm ki, Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi və əlaqədar təşkilatlar bu məsələ ilə əlaqədar tədbirlər görəcəklər".

Fermerin üzüm bağına da baş çəkdi. Qızgın iş gedirdi. Qız-gönlər sifrtə üzümlərdir. Sahibkar bir qəder də "Kişmiş" sortundan əkməmişdir. Bu üzüm sortları 2005-ci ildə Cəlilabadda fransız mütəxəssisləri tərəfindən gətirilib. Torpağı münbit, insanları əməksevər olan bu diyarda salınan üzüm bağları bol günəş istiliyi və işığı aldığından xarici mütəxəssislərin gözlədiyi müddətdən tez, yəni 3-cü il barə düşür. Rayonda üzümçülüyn inkişafı ilə

mın ilk vaxtlarında 1 manata olub, indi isə qiyməti 60-70 qəpiyə enib. Sahibkar deyir: "Lakin yenə pis qiymət deyil, bizi qane edir".

Üzüm bağından çıxıb üzü Qarazəncir tərəf yollandı. Yolun kənarında ki şumlanmış sahələrdə traktorla mala çəkildiyini, digər aqrotexniki tədbirlərin aparıldığını gördükdə yayın bu istisində burada nə əkəcəklərini soruşdu. "Payızda çiyələk şitili vuracağıq, ona görə də sahəni hazır vəziyyətə gətiririk", - deyər cavab verdi.

Geri döndəndə Günəşin göydən od olədiyi bir vaxtda hər yanda qızgın iş gətdiyinin şahidi oldu. Bir tərəfdə üzüm bağlarında üzüm yığılır, digər tərəfdə taxılı biçilmiş, kartofu yığılıb sahələrdə şum aparılıb, torpaq payızlıq əkinlərdə hazırlanırdı. Böli, kəndli üçün boş vaxt yoxdur. O, həmişə iş başındadır - yayın istisində də, payızın, qışın yağışlı, qarlı-saxtallı çağlarında da...

Seyran CAVADOV,
"Azərbaycan"

Göyçayda "Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta" mövzusunda regional tədbir

Aqrar Sığorta Fondu bölgələrdə fermerlər arasında maarifləndirmə işlərini davam etdirir. Bu çərçivədə Göyçay rayonunda "Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta" mövzusunda regional tədbir keçirilib.

Aqrar Sığorta Fondu, Göyçay Rayon İcra Hakimiyyəti və Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatlığı ilə keçirilən tədbirdə Mərkəzi Aran iqtisadi rayonunda aqrar sığortanın təbii, fermerlərə ödənişlər, aqrar sığorta sahəsində gözlənilən yeniliklər barədə müzakirələr aparılıb. Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadiqov bildirib ki, aqrar sığorta mexanizmi dövlətin fermerlərə göstərdiyi dəstək tədbirlərinin davamıdır. Mövcud mexanizmə əsasən, fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50 faizini dövlət ödəyir.

Onun sözlərinə görə, 2022-ci ildə Mərkəzi Aran regionunda fermer və təsərrüfatlara 350 min manata yaxın, 2023-cü ilin ilk yarısında isə 260 min manat sığorta ödənişi edilib. Fuad Sadiqov bildirib ki, havaların qeyri-sabit keçməsi, leysan yağışlar, sel və daşqınlar səbəbindən sığorta hadisələri öten ilə nisbətən kəskin artıb. Bu hadisələr nəticəsində fermerlərə dəyər zərərini ödənilməsinə növbəti həftələrdə başlanılacaq.

Fermerlərə Aqrar Sığorta Fondunun elektron yenilikləri - "Aqrar sığorta kalkulyatoru" və "Sığorta şəhadətnaməsini yoxla" xidmətləri barədə məlumat verilib. Tədbirdə iştirak edən fermer və təsərrüfat sahibləri buğda, arpa, nar, xurma və digər meyvələrin sığortası, aqrar sığorta ekspertlərinin fəaliyyəti, sahələrə baxış və sair ilə bağlı suallarını və təkliflərini səndiriblər.

Suyun yoxluğu da, çoxluğu da problem yaradır

Göygöl Suvarma Sistemləri İdarəsi həmin problemlərin yaşanmaması üçün vaxtında tədbirlər görür



Bu il təbii insanları ciddi sınağa çəkdi. Bir müddət əvvəl aramsız yağın yağışlar nəticəsində yaranan sel suları əkin sahələri ilə yanaşı, fərdi təsərrüfatlara da xeyli ziyan vurdu. Hətta bəzi hallarda kənd təsərrüfatı bitkilərinin təkrar əkinini apardı. Bütün bunlara baxmayaraq, insanların əli işdən soyunmadı. Bol kənd təsərrüfatı məhsulları istehsal etmək üçün bütün imkanlardan istifadə edildi.

Belə bir çətin vaxtda ən çox yük rayonlardakı suvarma sistemləri idarələrinin üzərinə düşdü. Bunu yaxşı dərk edən Göygöl Suvarma Sistemləri İdarəsinin kollektivi bütün qüvvələrini səfərbərliyə alaraq gücləndirilmiş iş

rejimi ilə işlədi, sel sularının törətdiyi fəsadları aradan qaldırmaq üçün öləndən gələni əsirgəmədi.

Hazırda rayonda kənd təsərrüfatı işlərinin qızgın çağıdır. Hara baxsan insanlar əkin sahələrində görməklər. Hamı çalışır ki, əlverişli keçən hər gündən maksimum istifadə etsin. Amma bunun üçün ilk növbədə əkinlərin vaxtında suvarılmalıdır. Bu məsələ işə Göygöl Suvarma Sistemləri İdarəsinin üzərinə düşür.

İdarə 15210 hektar suvarılan əkin sahəsinə xidmət göstərir. Bunun 12626 hektarı Göygöl rayonu, 2205 hektarı Gəncə şəhəri, 379 hektarı Daşkəsən ərazisində olan suvarılan torpaqlardır. İdarə suvarmada 5 mənbədən istifadə edir. Bunlar Gəncəçay, Kürəkçay, Qoşqarçay, 296 subartezian quyusu və 10 su nasos stansiyasıdır. Həmin mənbələrdən daimi istifadə etmək üçün hər il yazqabağı hazırlıq işləri həyata keçirilir. Bu il də 361 min kubmetr ildən təmizləmə işləri aparılıb, eləcə də 20 hidrotexniki qurğu, 12 hidropost cari təmir edilmiş, arx və kanallarda 20 min kvadratmetr sahənin kol-kosu təmizlənmişdir. Həmçinin 8 kilometrədən beton kanallarda cari təmir işləri görülmüşdür.

Rayon ərazisində sel sularından mühafizə üçün də xeyli tədbir görülmüşdür. O sıradan Gəncəçay, Kürəkçay və Qoşqarçayın məcraları tənzimlənmiş, Nadel, Mollaosman, Qızılca və Bəhrəmbağ arxlarının və kanalların döhnələri şitlər, beton bloklar və digər

vasitələrlə möhkəmləndirilmişdir. Ağır texnikaların köməyi ilə çay məcralarında 68 min kubmetr həcmində tənzimləmə işləri görülmüşdür. Selin qarşısının alınması üçün idarədə operativ işçi qrupu da yaradılmışdır.

Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsinə gəldikdə, bunun üçün 140 subartezian quyusunda cari təmir işləri aparılmış, əlavə olaraq 6 subartezian quyusunda təmirə yaramayan nasos aqreqlatları yenisi ilə əvəz edilmiş, 24 subartezian quyusunun mühafizə şitləri təmir olunmuş, 2 mühafizə şiti isə yenisi ilə əvəzlənmişdir.

Qeyd edək ki, idarənin balansında 10 nasos stansiyası fəaliyyət göstərir. Onların 7-si təmir edilərək iş rejimləri bərpa olunmuşdur. Bundan başqa, Çaylı nasos stansiyasında selin vurduğu fəsadların aradan qaldırılması üçün kompleks işlər görülmüşdür. Belə ki, sel keçən zaman dağılımış hissələri bərpa edilmiş, nasosun su qəbulçisi hissəsi və su tutarı lülə müxtəlif qarışıqlardan təmizlənmişdir. İdarənin canlı qüvvəsi və texnikasının köməyi ilə döhnə blokları şitlərlə bərkidilmişdir.

Bütün bu işlərlə yanaşı, idarə su itkisinə yol verilməməsi üçün kanallara beton üzülüyün çəkilməsi işlərini də davam etdirmişdir.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Şirvan şəhərində növbəti təmizlik aksiyası keçirilib

"Təmiz ölkəm" aksiyası çərçivəsində 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü, Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Hacıqabul gölünün Şirvan şəhər ərazisində təmizlik aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin və məsul əməkdaşlarının, şəhər könüllülərinin, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi



nin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin, şəhər kommunal-təsərrüfat və xidmət sahələrinin və digər qurumların iştirak etdiyi aksiyada böyük bir ərazi tullantılardan təmizlənmişdir. Ümumi-

likdə 110 nəfər iştirak etdiyi aksiyada iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri də aparılmışdır.

S.CAVADOV,
"Azərbaycan"

Bu günədək istehsalçılardan 2268 ton yaşıl tütün qəbul edilib

Bu günədək istehsalçılardan 2268 ton yaşıl tütün qəbul edilib. Bu günədək istehsalçılardan 2268 ton yaşıl tütün qəbul edilib.

Bunun 62,7 hektarı şirkətin özüə aid, 557,4 hektarı isə fermerlərə məxsus sahələrdir. Hazırda sahələrdə yaşıl tütün yarpağının dorimi davam edir. İndiyədək ASC-nin Balakən, Zaqatala, Qax, Şəki və Özgü rayonlarında 620,1 hektar sahədə "Virceniya botaniki" növlü tütün əkilib.

Bunun 62,7 hektarı şirkətin özüə aid, 557,4 hektarı isə fermerlərə məxsus sahələrdir. Hazırda sahələrdə yaşıl tütün yarpağının dorimi davam edir. İndiyədək ASC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emal məntəqələrinə fermerlərdən 2267,9 ton yaşıl tütün kütlesi daxil olub. Bu barədə AZƏRTAC ASC-dən məlumat verilib. Bildirilib ki, bu günədək emal məntəqələri Şəki rayonu üzrə istehsalçılardan 872,9 ton, Balakən rayonu üzrə 564,4 ton, Qax ra-

yonu üzrə 396,7 ton, Zaqatala rayonu üzrə 384,6 ton, Özgü rayonu üzrə isə 49,2 ton yaşıl tütün kütlesi qəbul edib. Eyni zamanda indiyədək emal məntəqələrində yaşıl tütün kütlesindən 41,3 quru tütün istehsal olunaraq anbarlara yığılıb.

Hazırda bu rayonlardakı tütün istehsalı və emal məntəqələrində ümumilikdə 262 tütünquruma kamerası var. Bu kameraların üstün cəhəti odur ki, yaşıl tütün kütlesi sahələrdən birbaşa monteqoyə gətirilir və qurudulmaq üçün kameralara qoyulur. Hər kameraya bir dəfəyə 8 tonadək yaşıl tütün kütlesi yerləşdirmək mümkündür. Tütünün qurudulması prosesi 7-8 gün çəkir. Bu proses başa çatdıqdan sonra quru tütün anbarlara yığılır və daha sonra emal olunmaq üçün zavoda göndərilir.

Jurnalist araşdırması

Xaricdə təhsil almaq gənclərə nə vəd edir?

Böyük təcrübə, uğurlu karyera, ixtisaslı kadr, yoxsa...

Son illər azərbaycanlı abituriyentlərin, tələbələrin müəyyən hissəsi uğurlu karyera üçün xarici ölkələrdə təhsil almağa üstünlük verirlər. Hər il bu məqsədlə gənclərin bir qismi, əsasən, Türkiyə, ABŞ, İngiltərə, həmçinin Avropa və Asiya digər ölkələrinin ali təhsil müəssisələrində oxumaq üçün müraciət edirlər.

Təbii ki, burada xarici universitetlərdə qəbul şərtlərinin daha asan olması da mühüm rol oynayır. Çünki Azərbaycanda qəbul imtahanlarında aşağı bal toplayaraq yüksək ödənişli əsaslarla təhsil almaq yeri, bəzi xarici dövlət universitetlərində daha aşağı büdcə ilə oxumağa daha çox üstünlük verirlər. Bununla yanaşı, valideynlər xaricdə yaşamaq üçün xərclərdə elə də fərq olmadığını da nəzərə alırlar. Həmçinin həm bakalavr, həm magistratura, həm də doktorantura səviyyəsində beynəlxalq bəzən isə dövlətlərin, universitetlərin təklif etdiyi təqaüd proqramları var ki, bu da tələbələrə əlverişli imkan yaradır, yaxşı şans verir.

Xaricdə təhsil almaq üçün yaxşı ölkə, universitet və ixtisas seçimi ən mühüm amillərdir. Çünki uğurlu karyeranın başlanğıcı elə doğru ixtisas seçiminə başlayır.

Xarici universitetlərə, xüsusən bakalavr səviyyəsinə müraciət etmək üçün valideynlər, abituriyentlər çox vaxt xaricdə bu istiqamətdə fəaliyyət göstərən şirkətləri daha professional bilərəklər onların xidmətlərindən yararlanmağa çalışırlar. Amma bəzən bu qərar insanları yanlışda da bilər. Çünki bu sahədə də doluduzlaqla məşğul olanlar var. Həmin şəxslər və ya şirkətlər valideynlərə, gənclərə yalan vədlər verərək onların pullarını məniməyibə sonra aradan çıxırlar. Bu baxımdan belə şirkətlərə müraciət edənlər də həmin kampaniyaların fəaliyyətinə, onların illər ərzində öldə etdiklərinə, yəni uğur qazanıb-qazanmalarına diqqət etməli, ümumiyyətlə, şirkəti araşdırmalıdır ki, sonra belə hallara rast gəlməsinlər.

Doğru seçim uğurlu gələcək vəd edir

Bununla bağlı Beynəlxalq Təhsil Mərkəzinin direktoru Ramal Şəmsəddinin fikirlərini öyrəndik. Təhsil eksperti qəzetimizə açıqlamasında bildirdi ki, son illər xaricdə təhsil almağa üz tutanların sayı artıb. Azərbaycanlı tələbələrin üz tutduğu ölkələr arasında ilk yeri Türkiyə tutur. Bu gün 10 minə yaxın tələbə qardaş ölkədə təhsil alır. "Bunun bir çox səbəbləri var. Üstünlüyü odur ki, tələb olunan ixtisaslar üzrə təhsil haqları Türkiyə dövlət universitetlərində daha aşağıdır. Ən əsası isə qəbulun asan, təhsilin keyfiyyətinin yüksək olmasıdır. Eyni zamanda universitet şəhərciklərinin mövcudluğu, lazım olan hər şeyin burada cəmlənməsi tələbələrin sosial fəallığına da yaxşı təsir edir", - deyir ekspert əlavə edir.

Onun sözlərinə görə, Türkiyənin təhsil səviyyəsi aşağı olan universitetlərində belə 30-dan çox ölkədən tələbə təhsil alır. Fərqli mədəniyyətlərə malik şəxslərlə birlikdə təhsil almağın da bir ayrı üstünlüyü var.

R.Şəmsəddin qeyd etdi ki, hər ölkəyə qəbul şərtləri dəyişir: "Məsələn, bəzi Avropa ölkələrindəki universitetlər 11 illik attestat tələbi ilə qəbul həyata keçirəndə, digərləri buna 12 illik təhsil sistemi ilə keçirirlər. Avropada prestijli universitetlər SAT və IELTS nəticələrini tələb edirlər. Təqaüd imkanlarından yararlanmaq üçün qaydalar da ölkələrə görə dəyişir. Almaniyada təqaüd proqramları ilə qəbul olunmaq üçün alman dili sertifikatına malik olmalıdır. Fransada təqaüd də bu dildə təhsil alanlara verilir. Estoniyada öz dillərində təqaüdlə təhsil mümkündür, amma ingilis dilində də ödənişli əsaslarla təhsil almaq mümkündür".

Dediyimiz kimi, harda təhsil almaqdan asılı olmayaraq, doğru seçimlər gənclərə daha uğurlu gələcək vəd edir. Seçimlərdə onlara dəstək olmaq üçün isə peşəkarlara müraciət etmək lazımdır. Amma bu zaman adlanmamış üçün diqqətli olmalıdır.

Ramal Şəmsəddin bu istiqamətdə tövsiyələrini də verdi: "Əgər şagirdlərimizin hansısa ölkədə təhsillə bağlı hədəfi varsa, mütləq şəkildə o sahədə peşəkar şirkətlərdən məlumat əldə etməlidirlər. Çoxlu sayda təqaüd proqramları möv-



cuddur. Belə bir fikir var ki, Türkiyə universitetlərinə qəbul olmaq asan, oxumaq çətindir. Amma qeyd etdim ki, qəbul asan olduğu qədər oxumaq da bir o qədər asandır. Hansı ölkə olmasından asılı olmayaraq, uğurlu nəticə üçün düzgün ixtisas seçmək lazımdır".

Bəs düzgün ixtisas necə seçilməlidir sualına cavabında isə ekspert bildirdi ki, bu gün informasiya texnologiyaları, kompüter mühəndisliyi bir çox gəncin seçdiyi ixtisaslardır. Əgər bir şagirdin riyaziyyat, fizika bazası, həmçinin o fənlərə meyli



yoxdursa, bu ixtisaslar üzrə təhsil alması mümkün deyil. İxtisas seçimində fənlər böyük rol oynayır. Ona görə də ixtisas seçəndə ilk növbədə təhsil müəssisələrində hansı fənlərin tədris olunduğu araşdırılmalıdır.

Yanlış ixtisas seçiminin arzuolunmaz nəticələri

Ekspertin sözlərinə görə, Azərbaycanda abituriyentlərin ixtisas seçimində 80-85 faiz valideynlərin, 10 faiz qohumların, 5 faiz isə şagirdin öz istəyi rol oynayır. Belə halda müəyyən vaxtdan sonra tələbə öz potensialını başqa sahədə kəşf etməyə başlayır və o, ixtisasından fərqli sahədə çalışır: "Noticəyə isə onları "diplomlu işsiz"lər adlandırlar. Amma vaxtında düzgün ixtisas seçimi edilə, bu, baş verməz".

Mərkəz direktoru deyir ki, inkişaf etmiş ölkələrdə orta məktəblərdə məhz ixtisas seçimi ilə bağlı müəssisələr fəaliyyət göstərir və onlar şagirdlərin davranışından tutmuş oxumaqlarına qədər bütün bacarıqlarını analiz edirlər. Həmin müəssisələr eyni zamanda şagirdin gələcəkdə hansı ixtisas üzrə təhsil ala biləcəyini də müəyyənəndirirlər. Onlar məktəbdə ixtisasla bağlı keçirilən imtahanlarda iştirak edirlər. Ekspert bu yeni metodun ölkəmizdə də tətbiq olunmasının vacibliyini vurğulayır və bununla bağlı müvafiq instansiyalara müraciət edildiyini də deyir: "Azərbaycanda bu metodun tətbiqini dəfələrlə təklif etmişik. Məsələn, 9-cu sinifdə buraxılış imtahanı yerinə ixtisas seçimi ilə bağlı test imtahanının keçirilməsi daha uğurlu olar. Çünki Azərbaycanda qruplar üzrə yönəlmə IX sinifdən başlayır".

Təhsil eksperti bildirir ki, abituriyentlərin ixtisas seçimi zamanı ən çox düşündürüklü məsələ "harada işləyəcəyəm" sualıdır. Bəzən isə abituriyentlərin bir qismi hansı qrupa hazırlaşdıqlarını da bilmirlər. Abituriyentlərin imtahan nəticələrinin çoxunun uğursuz olma səbəbi də elə düzgün ixtisas qrupu seçməmələri ilə bağlıdır.

"Təhsil dələduzları"nın qurbanına çevrilməməyin yolları

Xaricdə təhsillə bağlı şirkətlərə müraciət edənlər valideynlərə, şagird və tələbələrə diqqətli olmalarını tövsiyə edən R.Şəmsəddin bildirir ki, xaricdə təhsil almaqla bağlı müraciət edənlər də bəzən dələduzlarla rastlaşırlar. Bunlar, adətən, mövsümi şirkətlər adlandırılır. Hansı ölkədə təhsil almaqla bağlı müraciətdən asılı olmayaraq, mütləq həmin şirkətin keçmiş fəaliyyətini araşdırmaq lazımdır.

Şirkətin uzunömürlü fəaliyyəti, imzaladığı müqavilələrin sayı ilə bağlı araşdırma aparılmalıdır. Bundan başqa, universi-

tetlərin saytlarına daxil olaraq həmin ali təhsil müəssisələrinin azərbaycanlı tələbələrini hansı qaydada qəbul etdiyini, təhsil haqqının nə qədər olduğunu öyrənmək lazımdır. Valideynlər ölkə fərq etmədən müqavilə bağlayacağı universiteti dərindən araşdırmalıdır: "Valideynlər şirkətə əvvəlcədən ödəniş etməməlidirlər, etdikləri halda isə qəbz almalıdırlar. Bu gün Avropa ölkələri ilə bağlı viza problemi yaşanılır. Məsələn, İtaliya, Polşa universitetlərinə qəbul asan olsa da, viza prosedurları çətinləşib. Universitetlər təklif olunan ölkə seçimində viza məsələlərinə də diqqət yetirməlidirlər. Viza almadıqları halda onların ödədikləri təhsil haqqı, şirkətin xidmət haqqı boşa gedəcək. Bu baxımdan həmin ölkələrin tələbələrə vizanı hansı formada verdiyi öyrənilməlidir".

İngilisdilli liseylərin çoxluğu xaricdə təhsil almağın ən böyük təbliğatdır

Ekspert qeyd edir ki, bu gün Azərbaycanda yeni təyinatlı kadrların əksəriyyəti xaricdə təhsil almış şəxslərdir. Ölkəmizdə buna üstünlük verilir: "Bu gün yüzlərlə, minlərlə gəncin xaricə üz tutması, əslində, müsbət haldır. Çünki dünyada hər şey sürətlə dəyişir, inkişaf edir. Gənclərimizin inkişaf etmiş ölkələrdə təhsil alması müsbət tendensiyadır. Müəyyən sahələrdə qazanılmış təcrübələrdən ölkəmizin inkişafında istifadə edirlər. Son bir neçə ildə Azərbaycan Prezidentin sərəncamına əsasən, xaricdə təhsillə bağlı dövlət proqramı həyata keçirilir. Bu da onu göstərir ki, ölkəmizin inkişafında xaricdə təhsil alan tələbələrin böyük rolu var", - deyir o əlavə edir.

Onun sözlərinə görə, xaricdəki universitetlərdə qəbulun rahat olması azərbaycanlı tələbələrə cəlb edən məqamlardan biridir. Məsələn, Almaniyada təhsil almaq üçün alman dili sertifikatını təqdim etməklə hər hansı universitetə ödənişsiz əsaslarla qəbul olmaq mümkündür. Bundan başqa IELTS imtahanı verməklə bir çox Avropa universitetinə, həmçinin Amerikanın ən yaxşı universitetlərinə qəbulu həyata keçirmək olar. Bütün ölkələrdə təqaüd proqramları mövcuddur. Ölkəmizdə ingilisdilli liseylərdə təhsil alanların hədəfi xarici ölkədə təhsillərini davam etdirməkdir. Bu gün belə liseylərin çox olması xaricdə təhsil almağın ən böyük təbliğatdır. Əvvəlki illərdə müqayisədə özəl liseylər tələbat çöxdür.

Xaricdə təhsilin daha uğurlu karyera vəd etdiyini deyən ekspert bildirdi ki, bəzi universitetlərdə fəaliyyət göstərən müəyyən klublar vasitəsilə yaxşı oxuyan tələbələr beynəlxalq konfranslarda iştirak edə bilərlər. Eyni zamanda azərbaycanlı tələbələr "Erasmus" proqramından yararlanırlar. Məsələn, dördillik təhsilin 3 ilini Türkiyədə oxuyur, bir ilini isə dövlət hesabına Avropa ölkələrində birində təhsil alır.

Elə xarici universitetlər də var ki, böyük şirkətlər tərəfindən ora investisiya yatırılır. Beləliklə, tələbələrin təhsil haqqını ödəyən şirkət onlara kadr kimi baxır və gələcəkdə öz şirkətinə dəvət edir. Azərbaycanda tələbələrə şirkətlərdə təcrübə keçməkdə çətinlik çəkilir. Bununla bağlı proqramlar yoxdur.

Ekspert hesab edir ki, böyük şirkətlər, banklar tərəfindən tələbələrə müvafiq olaraq hazırlanmış, ölkəmizdə təhsilə ciddi maraq yaranar. Tələbələr ən çox universiteti bitirib işsiz qalmaqdan şikayətlənirlər. Bunun da səbəbi sosial fəallığın aşağı olmasıdır. Universitetdə tələbələrə maraqlanmaq, tələbə təşkilatları əldə etməklə, onları konkret vəzifəsinin, hədəfinin olmaması bu arzuolunmaz vəziyyətə gətirib çıxarır.

R.Şəmsəddin düşünür ki, hədəfi xarici ölkədə təhsil almaq olanlar aşağı siniflərdən bu yöndə hazırlanmalıdırlar. Ən əsası isə həmin şagirdlər ingilis dili sertifikatına malik olmalıdır ki, təqaüd proqramlarından yararlanla bilsinlər. Bununla yanaşı, onlar təhsil müəssisələrindən məsləhət almalıdırlar.

Unutmamalıyıq ki, təhsil haqqı yüksək olan "bahalı" məktəblərdə övladlarımızı oxutmaq hələ onları hədəfə doğru aparmaq demək deyil. Bəzən həmin məktəblər ingilis dili öyrətməkdən başqa bir şey vəd etmirlər.

Əsmər QARDAŞXANOVA, "Azərbaycan"



Avqustun 10-da UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk qarşılaşmalar keçiriləcək. Turnirdə mübarizə aparən komandalımızdan "Neftçi" doğma arenada Türkiyənin "Beşiktaş" klubunu qəbul edəcək. İki qardaş ölkə təmsilçilərinin duelinə hansı komanda favoritdir? Bu suala cavab tapmaq üçün futbolçular və oyun planları üzərindən təhlil etmək daha faydalı olardı.

Ümumiyyətlə, reallığı qəbul etmək lazımdır ki, "Beşiktaş" kağız üzərində favoritdir. İstanbul klubunun yarımmüdafiə xəttinin əsas fiqurlarından olan Qedson Fernandes-Amir Hacıahmetoviç-Salih Uçan triosu oyunun qurulmasında, eyni zamanda rəqibdən top almalarında ən önəmli qüvvədirlər. Əsas şort Fernandeslə bu futbolçuların bağlantısını kəsməkdir. Bunun üçün də çox yaxın oynamağa, elə bir bəşqə qurulmalıdır ki, ikili mübarizələrdə bu bağlantıyı qopara bilsən. "Beşiktaş"ın hücumlarının qurulması, təşkililə həmişə Fernandesdən başlayır. Onun sürətli və drinblinqləri hesabına komanda hücumda çoxalmağı bacarır. Bu baxımdan "Neftçi" onu zərərsizləşdirə bilsə, qonaqlar topa sahib olmağa və hücumda çoxalmada ciddi problemlərə üzləşəcəklər. Eddi İsrailovun, Emin Mahmudovun və Ataa Caberin üzünə böyük iş düşəcək. Fernandes çox sürətli, onun saxlamaq üçün də Eddi ilə Ataa gətirək indiyə qədər göstərdikləri performansdan daha artığını nümayiş etdirdinsinlər.

"Beşiktaş"ın heyətində ən önəmli simalardan biri Vinsent Abubakardır. Burada da "Neftçi"də müdafiəçilər Matiasla Tamasın işi asan olmayacaq. Xüsusən cinah müdafiəçiləri ilə stopperlər mövqədə, bir-birlərini sığortalamaqda çox diqqətli olmalıdırlar. Matias və Tamas qırmızı vərəqə almamaq üçün ikili mübarizələrdə ayıq olmalıdırlar. Matias topa müdaxilədə zamanlama səhvi etməməlidir.

Qonaq komandaya qarşı oynayarkən hücumları sol cinahdan təşkil etmək daha yaxşı olardı. Çünki Artur Masuaku qırmızı vərəqə aldığına görə bu mövqedə Umud Məras çıxış edəcək və bu, həmin bölgədə ciddi problem yaşadacaq. Bakıda keçirilən qardaşlıq oyununda "Sabah"la matçı da xatırlasaq,



"Neftçi" "Beşiktaş"la qarşılaşmada nələrə diqqət yetirməlidir?

Məras hücumda qoşularkən geri dönməkdə çətinlik çəkir və Aleksey Kaşuk iki dəfə bu fürsətdən istifadə etmişdi.

Sol mərkəz müdafiəçisi Omar Koli də təzə gəlib və Mərasla anlaşmada, mövqə sığortalamasında ciddi problemləri var. "Neftçi" həmin cinaha uzun ötürmələrə qol epizodları yarada bilər.

Bunlara paralel olaraq qazanılan toplan tez bir zamanda zonalara yaymaq lazımdır. Topu komandamız çox saxlayacağı təqdirdə irəliyə gedə bilməyəcək. Hacıahmetoviç, Uçan və sağ cinahda Onur Bulut və Valentin Rosyer çox sürətli, O cinahdan hücum qurmaq çətin olacaq. Qısa, üstünlük əldə etmək üçün ilk növbədə rəqibin yarım-

UEFA Konfrans Liqası: "Neftçi" və "Sabah"ın potensial rəqibləri bəllidir

"Qarabağ" "Qalatasaray"la qarşılaşa bilər



"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub. Ağdamlılar III raundda Finlandiya təmsilçisi HİK-ə qalib gələrsə, növbəti mərhələdə Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gələcək "Olimpiya" (Sloveniya) - "Qalatasaray" (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq.

"Qarabağ" - HİK cütünün qalibi ilk matçı sərəfdə keçirəcək. Azərbaycan çempionu UEFA Avropa Liqasının III raundunda Finlandiya klubuna məğlub olarsa, Konfrans Liqasının pley-off mərhələsində "Farul" (Rumıniya) - "Flora" (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Pley-off mərhələsinin ilk oyunları avqustun 24-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.

Azərbaycan universiadada növbəti medalını qazanıb

Çinin Çendu şəhərində XXXI Yay Ümumdünya Universiadada başa çatır. Hazırda Azərbaycan komandasının hesabında 9 mükafat var. Bunlardan 3-ü gümüş, 6-si bürünc medaldır.

Halqa, güz və lentə üç finala vəsiqəni təmin edən təcrübəli gimnastımız Zöhrə Ağamirova Azərbaycan yığma komandasının aktivinə 3 medal (2 gümüş, 1 bürünc) yazdırıb. O, halqa ilə hərəkətlərin icrasında 31.800 xal toplayaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib. İdmançımız həmçinin güzrlərlə finalda da hakimlərdən 30.850 xal alaraq gümüş medal əldə edib. Zöhrənin lentə final çıxışı isə ona bürünc medal (29.150 xal) qazandırdı. Cüdoçular 4 mükafat qazanıblar. Rəşid Məmmədəliyev (73 kq) ikinci, Leyla Əli-



yeva (48 kq) və Yaşar Nəcəfov (66 kq) üçüncü yerli tutublar. Daha bir bürünc medalı kişilərdən İbarət komanda qazanıb. Taekvondoda bir bürünc medal əldə edilib - Minayə Əkbərova (46 kq) yarışda üçüncü olub. 2000 metr məsafədə avarçəkən Böhmən Nəsiri daha bir bürünc medal qazanıb. O, təsnifat və yarımfina mərhələsini birinci yerdə başa vuraraq "A" fina-

londa yarışmaq hüququna yiyələnib. Nəsiri haldicidə yarıfina və inamlı çıxış edib. İdmançımız son anadək çempionluq uğrunda mübarizə aparıb. Yekunda qaliblər fotofəalişmə müəyyənləşdirilib. İdmançımız cüzi fərqlə üçüncü yer tutaraq bürünc medala sahib olub.

Bu mükafatlar sayəsində Azərbaycan 38-cü yerdə qərarlaşıb.

II MDB Oyunlarında 23-cü mükafatımız



Belarusun paytaxtı Minskə II MDB Oyunları keçirilir. Hazırda Azərbaycan yığmasının aktivində 23 mükafat var. Bunlardan 3-ü qızıl, 6-si gümüş, 14-ü bürünc medaldır.

Medallardan 9-nu (3-1-5) cüdoçular, 9-nu (0-5-4) yunan-Roma güləşçiləri əldə ediblər. Daha üç bürünc medalı bədii gimnastika üzrə qrup komandamız çoxnövcülükdə və proqramın iki növündə qazanıb.



Bu mükafatlar sayəsində Azərbaycan 22 ölkə arasında 4-cü yerdə qərarlaşıb. İlk pilləni Rusiya tutur (43-28-18), ikinci yerdə Belarus (14-17-26), üçüncü pillədə Özbəkistandır (6-9-12). Yarışlar avqustun 14-dək davam edəcək.

Son məlumata görə, boksçularımız Lalə Mədətova və Nərim Əlizadə bürünc medal qazanıblar.

Hazırlayıb: Rizvan CƏFƏROV, "Azərbaycan"



Qərbi Azərbaycan İcmasında Nüvədi kənd sakinlərinin görüşü keçirilib

Qərbi Azərbaycan İcmasında (QAİ) "Heydər Əliyev İli" çərçivəsində Qərbi Zəngəzur mahalının Nüvədi kəndinin sakinlərinin görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Ümummilli Liderin 100 illiyinə həsr olunmuş tədbiri giriş sözü ilə açan icmanın Aparat rəhbəri Qalib Qasimov nüvədililəri salamlayıb.

QAİ-nin Müşahidə Şurasının üzvü, Mehri rayon icmasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın akademiki Fikrət Əliyev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin nüvədililərə olan daimi diqqət və qayğısından danışıb. Bildirib ki, nüvədililərin 1987-1991-ci illərdə göstərdikləri müqavimət Ulu Öndər Heydər Əliyev yüksək qiymətləndirərək deyib: "Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır. Onlar hətta Ermənistanın ərazisində azərbaycanlıların eksəriyyəti çıxarıldığı halda, 1991-ci ildə Nüvədidən çıxırdılar. Onları oradan çıxarda da bilmirdilər".

BDU-nun kafedra müdiri İsmayıl Əliyev, YAP Təftiş Komissiyasının üzvü Musa Musayev Ümummilli Lider barədə xatirələrini bölüşüb, onun Zəngəzur haqda səsləndirdiyi fikirlərdən, bir gün qərbi azərbaycanlıların mütləq öz ata-baba yurdlarına qayıdacaqlarına olan inamından bəhs edib.

BDU-nun kafedra müdiri, tarixçi, professor Qoşqar Əliyev Nüvədidin deportasiya tarixinə dair məruzə ilə çıxış edib. O bildirib ki, qədim yaşayış məskənlərimizdən biri olan Nüvədi kəndi



1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olub. İşğala qədər ərazisi 270 kvadratkilometr olan Nüvədi kəndi müasir şəhər tipli inzibati ərazi idi. Qoşqar Əliyev bildirib ki, Nüvədi ərazisində yerləşən tarixi Sultan Səlmə istehkamu, həmçinin Baba Hacı ziyarətgahı və digər tarixi, dini, mədəniyyət abidələri regionda bu gün də insanlar tərəfindən xatırlanır. Lakin həmin qəbiristanlıqlar, ziyarətgahlar erməni vandalizminin qurbanı olub və məhv edilib. O əlavə edib ki, Nüvədi kəndi 1991-ci il avqustun 7-də azərbaycanlıların Qərbi Azərbaycanda sonuncu türk etdikləri yaşayış mə-

kəndir. Kənddən azərbaycanlıların zorla çıxarılması ilə Ermənistan soydaşlarımızın deportasiyasını tamamlayıb və monoetnik dövlətə çevrilib.

Nüvədi kənd sakinləri çıxışlarında Ümummilli Liderin nüvədililərə qayğısından, eləcə də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ Zəfəri və onun qərbi azərbaycanlılara dəstəyindən ətraflı bəhs ediblər.

Sonda qeyd edilib ki, nüvədililərin hər biri bu gün Nüvədiyə, doğma evlərinə qayıtmaq arzusu ilə yaşayır. Onlar inanırlar ki, bu, onlara mütləq qismət olacaq.

Fikrət ƏLİYEV: "Üç ilə yaxın müddətdə Nüvədi kəndini qoruduq"



"Bu gün dəyanətli nüvədililərin öz dədə-baba torpaqlarını tərk etdiyi gündür. Biz 3 ilə yaxın müddətdə torpaqlarımızı qoruduq. Ermənilərə göstərilən dəstək nəticəsində Nüvədi işğal olundu. Mən bu işğala dözməyərək Moskvaya yollandım və öz etirazımı

bildirdim. Hər nə qədər real, tarixi sübutlarla bunu etsəm də, mənim fikirlərim əsassız qəbul edildi. Hətta vəziyyət o həddə çatdı ki, mən həbs olunmaq təhlükəsi ilə üz-üzə qaldım".

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərlə müsahibəsində Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Mehri rayon icmasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın akademiki Fikrət Əliyev söyləyib.

Ümummilli Lider Heydər Əliyevin hər zaman onların problemləri ilə yaxından maraqlandığını deyən akademik bildirib: "Bu, bizim üçün böyük qürur idi. Biz həmçinin Ulu Öndərin göstərişinə sadıq qaldıq və sona qədər bir olduq".

Laçın yaylaqlarındakı arıçılıq təsərrüfatlarında bal süzümünə başlanılıb

Laçın yaylaqlarına bu il 808 arıçılıq təsərrüfatı daxilində 42 min 706 arı ailəsi götürüldü. Laçın arıçılar artıq bal süzümünə başlayıblar.

AZƏRTAC-ın bölgə müxbiri Laçın rayonunun Mirik və Qozlu kəndləri ərazisinə gedərək, arıçılarla həmsöhbət olub və onların təəssüratlarını öyrənib.

Artıq ikinci ildir ki, təsərrüfatını doğma yaylaqlarına aparan Mirik kənd sakini Marks Vəliyev 30 ildən sonra doğma torpağa qovuşmağı ən böyük xoşbəxtlik hesab edir: "Allah bizə nəsib edib, yenidən öz Vətənimizə, doğma torpağımıza gəlməmişik. Ən böyük arzumuz çatmışdır".

Laçın arıçı bildirib ki, yağıntılar səbəbindən bu il məhsul ötemliki kimi olmasa da, qonaqbəxşdir: "İkinci ildir təsərrü-

fatımızı doğma Laçınımıza götürmüşük. Keçən il də gəlmişdik, yaxşı məhsulla qayıtdıq. Bu il məhsul ötemliki kimi olmasa da, qonaqbəxşdir. Artıq bal süzümünə başlamışıq. 30 illik arzumuz gerçəkləşib. Allah şühdələrimizə rəhmət eləsin! Ali Baş Komandanın, hərbiçilərimizin sayəsində bu gün yaşayırıq. İki ildir Laçın məhsulu götürürük. Özümüz istirahət edirik, dağ çiçəkləri yığılır, arılar isə keyfiyyətli məhsul toplayıb. Bu il bir az bal süzümü gecikib. Amma məhsul var. Sentyabrın 20-dək burada qalmağ fikrindəyik".

Bozlu kənd sakini Ceyran Vəliyeva isə deyib: "30 ildir yurdumuzdan didərgin düşmüşdük. İndi şükürlər olsun, torpaqlarımıza qayıtmışıq. Arıçılıqla dədə-babadan məşğul olmuşuq. Bu il təsərrü-



fatımızı öz kəndimizə götürdük. Həm havasını uduruq, suyunu içirik, istirahət edirik, həm də arımızı saxlayırıq. Torpaqlarımız çox zəngindir. Boş vaxtlarımızda kəlikotu, ototu, qantəpər, yarıp, gülləmi yığılır. 100 dərindən dərmanı var torpaqlarımızda. Dağlarımız çox zəngindir. Sularımız, çaylarımız çox gözəldir. Bu gözəllikləri yenidən gördüyüm üçün xoşbəxtəm. Bu şərait bizə yarananlara minnətdarlığımı bildirirəm".

Nüvədi sakini: "Əminik ki, tezliklə Qərbi Azərbaycana qayıdacağıq"

"Ömrümün yarısını Nüvədidə keçirmişəm. Bədnam ermənilərin qonşuluq əməllərinə sadıq qalmamaları ucubandan biz öz dədə-baba torpaqlarımızdan ayrı düşdük. Nüvədililər 3 ilə yaxın müddətdə öz torpaqlarını müdafiə etdilər. Bu müddətdə torpaqların qorunmasında bütün nüvədililərin zəhməti danılmazdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bədnam qonşularımıza verilən dəstək nəticəsində biz məcburən torpaqlarımızı tərk etməli olduq".

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərlə müsahibəsində Qərbi Azərbaycanın Nüvədi kəndinin sakini Balakışi Həsənov söyləyib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev nüvədililərin bütün problemlərinə həssas yanaşdı, onlara böyük diqqət və qayğı göstərib.

"Sona qədər bir olmağımızı və dağılmamağımızı tapşırın Ulu Öndər Heydər Əliyev nüvədililərə böyük dayağ olub. "Bu gün də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev biz nüvədililərin, ümumilikdə qərbi azərbaycanlıların yanındadır. Biz əminik ki, tezliklə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdacağıq və yenidən orada həyatı bərpa edəcəyik", - deyərək Nüvədi sakini vurğulayıb.

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azərmatbuat yayımı" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat



Hörmətli oxucular!
Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Azercell abunəçilərinin nəzərinə!

"Azercell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 09.08.2023-cü ildə gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

B İ L D İ R İ Ş

"Xalq Sığorta" Açıq Səhmdar Cəmiyyətinin baş ofisi 24 iyul 2023-cü il tarixdən etibarən öz fəaliyyətini Bakı şəhəri, Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsi 24 ünvanında davam etdirir.

"Xalq Sığorta" ASC

Sığorta sektorunda ləğv edilmiş lisenziyalar barədə məlumat

"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciətlər əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 02 avqust 2023-cü il tarixli qərarı ilə siyahıda göstərilən (siyahı əlavə olunur) 2 nəfər fiziki şəxs sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.

"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə əsasən ləğv olunan lisenziyaların SIYAHISI

Nö	Lisenziya sahibinin adı	Lisenziyanın verilmə tarixi	Lisenziyanın nömrəsi	VÖEN
1	İskəndərov Bəyoglan Vahid oğlu	25.01.2022	SA-0231	1305140272
2	Hüseynova Məryəm Emin qızı	02.12.2022	SA-0269	1604878892

Naxçıvan Muxtar Respublikasının 16 dövlət qurumu "AzStateNet" şəbəkəsinə qoşuldu

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) Naxçıvan şəhərində və Muxtar Respublika ərazisində olan dövlət orqanlarının "AzStateNet" şəbəkəsinə qoşulması və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı tədbirləri davam etdirir.

XRİTDX-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari ilin 6 ayı ərzində bu bölgənin 16 dövlət qurumu



"AzStateNet" şəbəkəsinə qoşulmaq üçün xüsusi transmissiya avadanlıqları ilə tə-

min olunub və həmin qurumların elektron informasiya resursları "AzStateNet" şəbəkəsinə köçürülüb.

Muxtar respublika ərazisində "AzStateNet" şəbəkəsinə yeni qoşulan dövlət qurumları mühafizə olunan data kanalları ilə bu şəbəkə vasitəsilə həm öz aralarında, həm də Bakı şəhəri daxil olmaqla respublikamızın digər bölgələrindən "AzStateNet" şəbəkəsinə qoşulmuş dövlət qurumları ilə etibarlı məlumat mübadiləsi apara biləcək və təhlükəsiz internet şəbəkəsindən istifadə edə biləcəklər.

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

539-49-20

Qəzetin daim yenilənən rəsmi internet ünvanı:
www.azerbaijan-news.az

ALLAH RƏHMƏT ELƏSİN!

Əlikram Qasimov, Azər Baxışov, Famil Balayev, Rafiq Hüseynov və Hidayət İsmayılov istifadə olan polis polkovnik-leytenantı İxtiyar Qafarova atası

MİRZƏLİ QAFAROVUN

Beyləqan rayonunda vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	va informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl kitab	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl kitab müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə
contact@azerbaijan-news.az
az.reklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5503 Sifariş 1996

Qiyməti 40 qəpik